

TEST: 2302#01#Y15#01#500

Test	2302#01#Y15#01#500
Fənn	2302 - Bazar infrastruktururu
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	15
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	37
Maksimal faiz	37
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: İnfrastrukturun öz mənşəyinə görə izahı vardır (Çəki: 1)

- iki variantda
 beş variantda
 bir neçə variantda
 üç variantda
 yeddi variant

Sual: İnfrastrukturun yaranması aiddir (Çəki: 1)

- kənd təsərrüfatına
 maşınqayırmaya
 tikintiyə
 enerji kompleksinə
 sənayeyə

Sual: İnfrastrukturun yaranması əlaqədardır (Çəki: 1)

- kənd təsərrüfatı ilə
 - maşınqayırma ilə
 - hərbi sahə ilə
 - enerji kompleksi ilə
 - sənaye ilə
-

Sual: İnfrastruktur baxılır (Çəki: 1)

- ümumi istifadədə olmayan sahə kompleksi kimi
 - vahid kompleks kimi
 - ümumi istifadədə olan sahə kompleksi kimi
 - sahə kompleksi kimi
 - struktur kimi
-

Sual: İnfrastruktur mühəndis-texniki işlərin məcmusunun kimi baxılır (Çəki: 1)

- qərarı
 - tapşırığı
 - qurğusu
 - əsası
 - davamı
-

Sual: İnfrastruktur müəyyən ərazidə fasiləsizliyini təmin edir (Çəki: 1)

- nəqliyyatın
 - insanların
 - yük axınlarının
 - enerjinin
 - informasiyaların
-

Sual: İqtisadiyyatın baza sahəsidir (Çəki: 1)

- nəqliyyat, rabitə
 - energetika, nəqliyyat
 - energetika, nəqliyyat, rabitə
 - energetika, rabitə
 - kənd təsərrüfatı
-

Sual: Öz təbiətinə görə infrastruktur (Çəki: 1)

- iki tərəfli olmayandır
 - hərdən birmənalıdır
 - iki mənalıdır
 - bir mənalıdır
 - çoxmənalıdır
-

Sual: İnfrastruktur (Çəki: 1)

- müəyyən prosesi əks etdirmir
 - əmək prosesinin ayrılmaz hissəsini əks etdirir
 - əmək prosesinin müəyyən hissəsini əks etdirir
 - bəzən əmək prosesini əks etdirir
 - müəyyən prosesi əks etdirir
-

Sual: İnfrastruktur müəyyən əmək prosesini əks etdirir və (Çəki: 1)

- bu sahəyə qoyulan kapitalın dəyərini artırmır
 - gəlirlərin artırılması hesabına dəyəri artırır
 - bu sahəyə qoyulan kapitalın dəyərini artırır
 - dividendin alınmasını təmin edir
 - dividendin azalmasına səbəb olur
-

Sual: P.Rozenşteyn-Rodan infrastruktura iqtisadiyyatın «baza» sahəsinin və eyni zamanda

- aid edir (Çəki: 1)
- kənd təsərrüfatını
 - yüngül sənayeni
 - enerjetikani
 - kimya sənayesini
 - idman sahəsini
-

Sual: P.Rozenşteyn-Rodan infrastruktura iqtisadiyyatın «baza» sahəsinin və eyni zamanda

- aid edir (Çəki: 1)
- kənd təsərrüfatını
 - yüngül sənayeni
 - nəqliyyatı
 - kimya sənayesini
 - idman sahəsini
-

Sual: P.Rozenşteyn-Rodan infrastruktura iqtisadiyyatın «baza» sahəsinin və eyni zamanda

- aid edir (Çəki: 1)
- kənd təsərrüfatını
 - yüngül sənayeni
 - rabitəni
 - kimya sənayesini
 - idman sahəsini
-

Sual: «birbaşa məhsuldar kapitala» və «əlavə kapitala» ayırır (Çəki: 1)

- P.Samuelson
 - Robertson
 - X.Zinger
 - Xammer
 - F.Kotler
-

Sual: qeyd etmişdir ki, dövlət infrastrukturda investisiyalara şüurlu surətdə gedir (Çəki: 1)

- X.Zinger
 - Robertson
 - P.Samuelson
 - Xammer
 - F.Kotler
-

Sual: İctimai «yardımçı kapital»ın artırılması gəlirin az miqdarda artırılmasına (Çəki: 1)

- imkan vermir
- bəzən imkan vermir
- imkan verir
- bəzən imkan verir
- ziddiyətli fikir yaradır

Sual: Xidmətlərin xüsusiyyəti əşyaların təbiətini (Çəki: 1)

- dəyişir
 - tamamilə dəyişir
 - dəyişmir
 - qismən dəyişir
 - birbaşa dəyişir
-

Sual: Xidmətlərin xüsusiyyəti istehsal prosesinin həyata keçirilməsi üçün şəraiti (Çəki: 1)

- istehsal prosesini dəyişmir
 - istehsal şəraitini dəyişir
 - istehsal prosesini dəyişir
 - istehsalı dəyişir
 - birbaşa təsir edir
-

Sual: Xidmətlərin xüsusiyyəti insanların normal həyatı üçün şəraiti (Çəki: 1)

- normal şəraiti dəyişmir
 - normal şərait yaradır
 - normal şəraiti dəyişir
 - təsir etmir
 - normal şəraitə təsiri məhduddur
-

Sual: Xidmət natural formada istehlak dəyərini (Çəki: 1)

- istehlak dəyəri yaradır
 - tamamilə yaradır
 - istehlak dəyəri yaratmır
 - istehlaka təsir etmir
 - istehlaka təsir edir
-

Sual: Xidmətlər əşya formasında istehlak dəyərini (Çəki: 1)

- istehlak dəyəri yaradır
 - tamamilə yaradır
 - istehlak dəyəri yaratmır
 - istehlaka təsir etmir
 - istehlaka təsir edir
-

Sual: Xidmət istehsal prosesində faydalı effekt (Çəki: 1)

- effekt yaratmır
 - effekt yaradılmasına imkan vermir
 - faydalı effekt yaradır
 - istehlaka təsir etmir
 - istehlaka təsir edir
-

Sual: Xidmətin digər xüsusiyyəti (Çəki: 1)

- əşyalara istiqamətlənmir
 - yuxarı istiqamətlənir
 - əşyalara istiqamətlənir
 - aşağı istiqamətlənir
 - üfüqi istiqamətlənir
-

Sual: Xidmətlərin digər xüsusiyyəti istiqamətlənir (Çəki: 1)

- müəyyən tələblərin ödənilməsinə
 - yuxarıya
 - müəyyən insanların tələblərinin ödənilməsinə
 - aşağıya
 - əşyalara
-

Sual: Xidmətlərin xüsusiyyəti ondan ibarətdir ki, o yığıma (Çəki: 1)

- yığıma imkan verir
 - yığım yaradır
 - yığım yaradılmasına imkan vermir
 - yığımı sürətləndirir
 - imkan yaradır
-

Sual: Xidmət yerinə yetirilən momentdə (Çəki: 1)

- istehlak olunmur
 - müəyyən olunmur
 - istehlak olunur
 - bəzən istehlak olunur
 - sərf olunur
-

Sual: İnfrastruktura xidmət əlamətləri onun gəlirlik baxımından (Çəki: 1)

- gəlirin yaradılması mümkün deyil
 - xidmətə təsir edir
 - gəlir yaradır
 - xidmətə təsir etmir
 - prosesi sürətləndirir
-

Sual: İnfrastruktur öz-özlüyündə xidmət obyektı olmadan (Çəki: 1)

- xidmət obyektinə təsir edir
 - xidmət obyektı ola bilər
 - xidmət obyektı ola bilməz
 - xidmət obyektinə təsir etmir
 - xidmət prosesini sürətləndirir
-

Sual: İnfrastruktura xidmət obyektləri istehsal fəaliyyətinə (Çəki: 1)

- istehsal fəaliyyəti deyil
 - sosial sahədir
 - istehsal fəaliyyətidir
 - qeyri-sosial sahədir
 - bazar obyektidir
-

Sual: İnfrastruktura xidmət obyektinə sosial fəaliyyət (Çəki: 1)

- aid deyil
 - sosial fəaliyyət deyil
 - aiddir
 - istehsal fəaliyyətidir
 - qeyri-istehsal fəaliyyətidir
-

Sual: İnfrastruktura xidmət obyektinə institutsional fəaliyyət (Çəki: 1)

- sosial fəaliyyət deyil
 - istehsal fəaliyyətidir
 - aiddir
 - qeyri-istehsal fəaliyyətidir
 - aid deyil
-

Sual: İnfrastrukturla onun xidmət obyektinə səbəb-nəticə əlaqələri (Çəki: 1)

- mümkündür
 - bəzən ola bilər
 - həmişə mümkündür
 - xidmət obyektidir deyil
 - xidmət obyektidir
-

Sual: Funksional baxımdan istehsal infrastrukturu (Çəki: 1)

- mal yeridilişi prosesini özündə əks etdirir
 - real prosesi özündə əks etdirmir
 - mal yeridilişində real prosesi özündə əks etdirir
 - mal yeridilişinin ayrı-ayrı anlarını özündə əks etdirir
 - satışı əks etdirir
-

Sual: İstehsal infrastrukturu enerjini (Çəki: 1)

- ötürür
 - qismən ötürür
 - ötürür
 - bəzən ötürür
 - qəbul edir
-

Sual: İstehsal infrastrukturu informasiyanı (Çəki: 1)

- qəbul etmir
 - qəbul edir
 - ötürür
 - bəzən qəbul edir
 - mümkün deyil
-

Sual: Hər bir iqtisadi model infrastrukturun xüsusi modelinə (Çəki: 1)

- cavab vermir
 - qismən uyğun gəlir
 - uyğun gəlir
 - bəzən uyğun gəlir
 - cavab verir
-

Sual: Bazar infrastrukturu anlayışı özündə elementi birləşdirir (Çəki: 1)

- iki
 - üç
 - çoxlu
 - dörd
 - beş
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	69
Maksimal faiz	69
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: İnfrastruktur təsnifata malikdirmi? (Çəki: 1)

- müəyyən iqtisadi şəraitdə
- şərti olaraq
- bəli
- bütün dövrlərdə
- kapitalizmdə

Sual: İnfrastruktur funksiyalara malikdirmi? (Çəki: 1)

- müəyyən iqtisadi şəraitdə
- şərti olaraq
- bəli
- bəzən
- şərti olaraq

Sual: Bazar sisteminin fəaliyyət göstərməsi üçün şərtlər olması tələb edilir: (Çəki: 1)

- kredit
- xidmətlər
- mallar
- pul
- qiymətli kağızlar

Sual: İqtisadiyyatın illik artım tempi % olmalıdır (Çəki: 1)

- 2
- 5
- 15
- 25
- 6

Sual: Əmtəə bazarında infrastruktur tələb və təklifdən çıxan siqnalları (Çəki: 1)

- qoruyur
- verir
- bacarıqla tutur
- tuta bilmir
- ötürür

Sual: Əmtəə bazarında infrastruktur tələb və təklifdən çıxan siqnallara reaksiya verir (Çəki: 1)

- fərqli
- rəisin baxışına uyğun

- eyni
 - imkan daxilində
 - ciddi
-

Sual: İnfrastrukturun inkişafı üçün əsas maliyyə mənbəyi mövcuddur (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: İnfrastrukturun maliyyə mənbələrindən biri kimi beynəlxalq təşkilatlar (Çəki: 1)

- iştirakı qadağandır
 - demək olar ki, iştirak etmir
 - iştirak edir
 - beynəlxalq qurumlar qəbul etmir
 - müəyyən şəraitdə mümkündür
-

Sual: İnfrastrukturun maliyyə mənbələrindən biri kimi beynəlxalq kommersiya bankları (Çəki: 1)

- regional qurumlarda mümkündür
 - demək olar ki, iştirakı qadağandır
 - iştirak edir
 - iştirakı beynəlxalq qanunla tənzimlənir
 - iştirakı tənzimlənmir
-

Sual: İnfrastrukturun maliyyə mənbələrindən biri kimi səhmdar kapital bazarları (Çəki: 1)

- iştirak etmir
 - demək olar ki, iştirak etmir
 - iştirak edir
 - qismən iştirak edir
 - bəzən iştirak edir
-

Sual: İnfrastrukturun maliyyə mənbələrindən biri kimi istiqraz bazarları (Çəki: 1)

- iştirakı yolverilməzdir
 - zəruri hallarda iştirak edir
 - iştirak edir
 - demək olar ki, iştirak etmir
 - iştirak etmir
-

Sual: İnfrastrukturun məzmununa iqtisad elmində baxış mövcuddur (Çəki: 1)

- vahid
 - iki yanaşma
 - bir neçə
 - üç yanaşma
 - dörd yanaşma
-

Sual: İnfrastrukturun tərkibinə iqtisad elmində baxış mövcuddur (Çəki: 1)

- vahid

- iki yanaşma
 - bir neçə
 - üç yanaşma
 - dörd yanaşma
-

Sual: İnfrastrukturun əsas funksiyasına iqtisad elmində baxış mövcuddur (Çəki: 1)

- vahid
 - iki yanaşma
 - bir neçə
 - üç yanaşma
 - dörd yanaşma
-

Sual: Müəyyən ərazidə insanların bu və ya digər fəaliyyət növünü təmin etmək (Çəki: 1)

- sosioloqun öhdəliyidir
 - ictimai funksiyaya aiddir
 - infrastrukturun funksiyasına aiddir
 - infrastrukturun funksiyasına aid deyil
 - sotsiuma aiddir
-

Sual: Sənaye müəssisələri üçün iş şəraitinin yaradılması (Çəki: 1)

- sotsiuma aiddir
 - ictimai funksiyaya aiddir
 - infrastrukturun funksiyasına aiddir
 - sosioloqun öhdəliyidir
 - infrastrukturun funksiyasına aid deyil
-

Sual: Regionun kənd-təsərrüfatı müəssisələri üçün iş şəraitinin yaradılması..... (Çəki: 1)

- ictimai funksiyaya aiddir
 - infrastrukturun funksiyasına aid deyil
 - infrastrukturun funksiyasına aiddir
 - sotsiuma aiddir
 - sosioloqun öhdəliyidir
-

Sual: Bütün ictimai kapitalın fəaliyyəti üçün ümumi şəraitin hazırlanması (Çəki: 1)

- infrastrukturun funksiyasına aid deyil
 - ictimai funksiyaya aiddir
 - infrastrukturun funksiyasına aiddir
 - sosioloqun öhdəliyidir
 - sotsiuma aiddir
-

Sual: Maddi istehsalın fəaliyyəti üçün şəraitin formalaşdırılması (Çəki: 1)

- sotsiuma aiddir
 - ictimai funksiyaya aiddir
 - infrastrukturun funksiyasına aiddir
 - sosioloqun öhdəliyidir
 - infrastrukturun funksiyasına aid deyil
-

Sual: İstehlak şəraitinin formalaşdırılması (Çəki: 1)

- infrastrukturun funksiyasına aid deyil

- sosioloqun öhdəliyidir
 - infrastrukturun funksiyasına aiddir
 - ictimai funksiyaya aiddir
 - sotsiuma aiddir
-

Sual: İnfrastrukturun elementləri kənardan məcburi yaradılmışdır (Çəki: 1)

- şüurlu olaraq
 - düşünülmədən
 - təcrübə olmadan
 - birbaşa
 - dolayı
-

Sual: İnfrastrukturun elementləri kənardan məcburi yaradılmışdır və işgüzar münasibətlərin özü onu tələb edir (Çəki: 1)

- şüurlu olaraq
 - düşünülmədən
 - təcrübə olmadan
 - birbaşa
 - dolayı
-

Sual: Cəmiyyətin istehsal gücünün inkişafı infrastrukturun yaranmasına (Çəki: 1)

- kömək etmir
 - mane olur
 - şərait yaradır
 - qismən şərait yaradır
 - bəzən kömək edir
-

Sual: İnfrastruktura aid olan əsas sahələr ictimai istehsalın yaradılmasında birbaşa iştirak edərək (Çəki: 1)

- məhsul yaradır
 - məhsul yaratmır
 - son məhsul yaratmır
 - bəzən məhsul yaradır
 - məhsulu bölüşdürür
-

Sual: İnfrastruktura aid olan əsas sahələr ictimai istehsalın yaradılmasında birbaşa iştirak edərək (Çəki: 1)

- məhsul yaradır
 - məhsul yaratmır
 - son məhsul yaratmır
 - bəzən məhsul yaradır
 - məhsulu bölüşdürür
-

Sual: İnfrastruktura aid olan əsas sahələr ictimai istehsalın yaradılmasında dolayısi ilə iştirak edərək (Çəki: 1)

- məhsulu bölüşdürür
- məhsul yaratmır
- son məhsul yaratmır
- bəzən məhsul yaradır
- məhsul yaradır

Sual: İnfrastruktura aid olan altsahələr ictimai istehsalın yaradılmasında dolayısı ilə iştirak edərək (Çəki: 1)

- bəzən məhsul yaradır
 - məhsul yaratmır
 - son məhsul yaratmır
 - məsul yaradır
 - məhsulu bölüşdürür
-

Sual: İnfrastrukturun təkmilləşdirilməsi (Çəki: 1)

- iqtisadiyyata səmərəli təsir etmir
 - iqtisadi inkişafa mənfi təsir edir
 - iqtisadiyyata müsbət təsir göstərir
 - təsiri hiss olunmur
 - təsirsizdir
-

Sual: Firmanın inkişafı yalnız istehsal fəaliyyəti ilə deyil, eyni zamanda infrastruktur institutlarından düzgün istifadə etməklə müəyyənləşdirilir. (Çəki: 1)

- monopoliya şəraitində
 - mərkəzləşdirilmiş iqtisadiyyatda
 - konkret mübarizədə
 - planlı iqtisadiyyatda
 - oliqapoliyada
-

Sual: Firmanın inkişafı yalnız operativ fəaliyyətlə deyil, eyni zamanda infrastruktur institutlarından düzgün istifadə etməklə müəyyənləşdirilir (Çəki: 1)

- oliqapoliyada
 - planlı iqtisadiyyatda
 - konkret mübarizədə
 - mərkəzləşdirilmiş iqtisadiyyatda
 - monopoliya şəraitində
-

Sual: Firmanın inkişafı yalnız istehsal və operativ fəaliyyətlə deyil, eyni zamanda infrastruktur institutlarından düzgün istifadə etməklə müəyyənləşdirilir (Çəki: 1)

- oliqapoliyada
 - mərkəzləşdirilmiş iqtisadiyyatda
 - konkret mübarizədə
 - monopoliya şəraitində
 - planlı iqtisadiyyatda
-

Sual: İstənilən strukturun əlamətləri olması ilə bağlıdır (Çəki: 1)

- elementlərin konkretliyi
 - möhkəm əlaqənin olması ilə
 - onun elementləri arasında sıx əlaqənin
 - elementlərin dolğun olması ilə
 - elementlərin məcmusu ilə
-

Sual: Strukturların elementləri arasında sıx əlaqə, istənilən strukturun əlamətlərinə (Çəki: 1)

- struktur əlaməti deyil
 - struktura təsir etmir
 - struktur əlamətidir
 - struktura təsir edir
 - təsirsizdir
-

Sual: Struktur elementləri arasında əlaqənin möhkəmliyi istənilən strukturun əlamətlərinə
(Çəki: 1)

- təsirsizdir
 - struktura təsir edir
 - struktur əlamətidir
 - struktura təsir etmir
 - struktur əlaməti deyil
-

Sual: Struktur elementlərinin tamlığı istənilən strukturun əlamətlərinə (Çəki: 1)

- struktura təsir edir
 - təsirsizdir
 - struktur əlamətidir
 - struktur əlaməti deyil
 - struktura təsir etmir
-

Sual: Struktur elementlərinin məcmusu istənilən strukturun əlamətlərinə (Çəki: 1)

- struktur əlaməti deyil
 - təsirsizdir
 - struktur əlamətidir
 - struktura təsir edir
 - struktura təsir etmir
-

Sual: Bütün bazarların məcmusu müxtəlif kriteriyalarla və ayrı-ayrı elementlərlə yaradır
(Çəki: 1)

- topdan ticarəti
 - pərakəndə ticarəti
 - bazarları
 - dövlət ticarətini
 - tranzit ticarəti
-

Sual: Bazar strukturu seçilmiş kriteriyalardan (Çəki: 1)

- kriteriyalardan asılı deyil
 - determinantdır
 - kriteriyalardan asılıdır
 - təsirsizdir
 - determinant deyil
-

Sual: Bazar strukturunun obyektinə aiddir: (Çəki: 1)

- nəqliyyat
 - istehsal bazarı
 - istehlak bazarı
 - pul bazarı
 - informasiya bazarı
-

Sual: Bazar strukturunun obyektinə aiddir: (Çəki: 1)

- dəmir yolu
 - əmlak bazarı
 - innovasiyalar bazarı
 - pul bazarı
 - qiymətli kağızlar bazarı
-

Sual: Subyektlər üzrə bazarlar fərqlənir: (Çəki: 1)

- qeyri-dövlət müəssisələri
 - satıcılar
 - istehlakçılar
 - dövlət müəssisələri
 - vasitəçilər
-

Sual: İctimai əmək bölgüsünə görə bazarlar fərqləndirilir: (Çəki: 1)

- beynəlxalq
 - regional
 - yerli
 - milli
 - dünya
-

Sual: Rəqabətin məhdudluq dərəcəsinə görə bazarlar bölünür: (Çəki: 1)

- monopolik
 - inhisarçı
 - sərbəst
 - oliqapolik
 - qarışıq
-

Sual: Fəaliyyətdə olan qanunvericiliyə görə bazarlardır: (Çəki: 1)

- mütəşəkkil
 - qeyri-leqal
 - leqal
 - «qara»
 - «boz»
-

Sual: Bazar mübadilənin təşkilinə görə bölünür: (Çəki: 1)

- qeyri-mütəşəkkil
 - pərakəndə
 - topdan
 - ixrac
 - idxal
-

Sual: Malların çeşidinə görə bazarlar bölünür: (Çəki: 1)

- qapalı
 - dolğun
 - geniş çeşiddə mallar bazarı
 - dar çeşiddə mallar bazarı
 - qarışıq mallar bazarı
-

Sual: Birja müasir bazar infrastrukturunun əsas elementi (Çəki: 1)

- bazar infrastrukturunu hesab edilmir
 - əks əlaqə mövcuddur
 - bazar infrastrukturudur
 - sosial infrastrukturudur
 - qeyri-sosial infrastrukturudur
-

Sual: Hərriqlər müasir bazar infrastrukturunun əsas elementi (Çəki: 1)

- qeyri-sosial infrastrukturudur
 - sosial infrastrukturudur
 - bazar infrastrukturudur
 - əks əlaqə mövcuddur
 - bazar infrastrukturunu hesab edilmir
-

Sual: Kredit sistemi müasir bazar infrastrukturunun əsas elementi (Çəki: 1)

- sosial infrastrukturudur
 - qeyri-sosial infrastrukturudur
 - bazar infrastrukturudur
 - bazar infrastrukturunu hesab edilmir
 - əks əlaqə mövcuddur
-

Sual: Kommersiya bankları müasir bazar infrastrukturunun əsas elementi (Çəki: 1)

- əks əlaqə mövcuddur
 - bazar infrastrukturunu hesab edilmir
 - bazar infrastrukturudur
 - qeyri-sosial infrastrukturudur
 - sosial infrastrukturudur
-

Sual: Vergi sistemi müasir bazar infrastrukturunun əsas elementi (Çəki: 1)

- bazar infrastrukturunu hesab edilmir
 - qeyri-sosial infrastrukturudur
 - bazar infrastrukturudur
 - əks əlaqə mövcuddur
 - sosial infrastrukturudur
-

Sual: Gömrük sistemi müasir bazar infrastrukturunun əsas elementi (Çəki: 1)

- əks əlaqə mövcuddur
 - qeyri-sosial infrastrukturudur
 - bazar infrastrukturudur
 - sosial infrastrukturudur
 - bazar infrastrukturunu hesab edilmir
-

Sual: Auditor şirkətləri müasir bazar infrastrukturunun əsas elementi (Çəki: 1)

- bazar infrastrukturunu hesab edilmir
 - sosial infrastrukturudur
 - bazar infrastrukturudur
 - əks əlaqə mövcuddur
 - qeyri-sosial infrastrukturudur
-

Sual: Bazar infrastrukturunu altsistemlərindən biridir: (Çəki: 1)

- cari proqramların
 - konsepsiyaların
 - regional iqtisadiyyatın
 - planlaşdırmanın
 - metadologiyanın
-

Sual: Topdan ticarət xarakterizə edir (Çəki: 1)

- bolluğun səviyyəsini
 - malların çeşidini
 - bazar mübadiləsinin təşkilini
 - subyektləri
 - obyektleri
-

Sual: Pərakəndə ticarət xarakterizə edir (Çəki: 1)

- obyektleri
 - malların çeşidini
 - bazar mübadiləsinin təşkilini
 - subyektləri
 - bolluğun səviyyəsini
-

Sual: İxrac bazarı xarakterizə edir (Çəki: 1)

- subyektləri
 - obyektleri
 - bazar mübadiləsinin təşkilini
 - bolluğun səviyyəsini
 - malların çeşidini
-

Sual: İdxal bazarı xarakterizə edir (Çəki: 1)

- subyektləri
 - malların çeşidini
 - bazar mübadiləsinin təşkilini
 - bolluğun səviyyəsini
 - obyektleri
-

Sual: Defisit bazarı xarakterizə edir (Çəki: 1)

- malların çeşidini
 - subyektləri
 - bazar mübadiləsinin təşkilini
 - bolluğun səviyyəsini
 - obyektleri
-

Sual: Tarazlaşdırılmış bazar xarakterizə edir (Çəki: 1)

- obyektleri
 - malların çeşidinin uçotunu
 - doydurulmuş səviyyəsi
 - subyektləri
 - bazar mübadiləsinin təşkilini
-

Sual: Bol bazar xarakterizə edir (Çəki: 1)

- malların çeşidinin uçotunu
 - subyektləri
 - doydurulma səviyyəsini
 - bazar mübadiləsinin təşkilini
 - obyektləri
-

Sual: Qapalı bazar xarakterizə edir (Çəki: 1)

- doydurulma səviyyəsini
 - obyektləri
 - malların çeşidinin uçotunu
 - subyektləri
 - bazar mübadiləsinin təşkilini
-

Sual: Doydurulmuş bazar xarakterizə edir (Çəki: 1)

- obyektləri
 - doydurulma səviyyəsini
 - malların çeşidinin uçotunu
 - subyektləri
 - bazar mübadiləsinin təşkilini
-

Sual: Geniş çeşidli mallar bazarı xarakterizə edir (Çəki: 1)

- subyektləri
 - doydurulma səviyyəsini
 - malların çeşidinin uçotunu
 - bazar mübadiləsinin təşkilini
 - obyektləri
-

Sual: Qarışıq bazar xarakterizə edir (Çəki: 1)

- subyektləri
 - doydurulma səviyyəsini
 - malların çeşidinin uçotunu
 - bazar mübadiləsinin təşkilini
 - obyektləri
-

Sual: Leqal bazarlar xarakterizə edir (Çəki: 1)

- subyektlərlə
 - doydurulma səviyyəsini
 - fəaliyyətdə olan qanunvericiliklə
 - bazar mübadiləsinin təşkilini
 - obyektlərlə
-

Sual: Qeyri-leqal bazarlar xarakterizə edir (Çəki: 1)

- obyektlərlə
 - bazar mübadiləsinin təşkilini
 - fəaliyyətdə olan qanunvericiliklə
 - subyektlərlə
 - doydurulma səviyyəsini
-


Sual: «Qara» bazarlar xarakterizə edir (Çəki: 1)

- doydurulma səviyyəsini
- bazar mübadiləsinin təşkilini
- fəaliyyətdə olan qanunvericiliklə
- subyektlərlə
- obyektlərlə

Sual: «Boz» bazarlar xarakterizə edir (Çəki: 1)

- bazar mübadiləsinin təşkilini
- obyektlərlə
- fəaliyyətdə olan qanunvericiliklə
- subyektlərlə
- doydurulma səviyyəsini

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	95
Maksimal faiz	95
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: Emissiya ən mühüm təsərrüfatçılıq metodlarından biri hesab etmək olarmı? (Çəki: 1)

- olmaz
- müəyyən şərtlə olar
- bəli ola bilər
- bəzən olar
- təsirsizdir

Sual: Qiymətli kağızların və pulun emissiyasında təşəbbüskar kimi təsərrüfat agentləri olaraq çıxış edir. (Çəki: 1)

- klerk
- diler
- emitent
- makler
- cobber

Sual: Qiymətli kağızların emissiyası halda mümkündür. (Çəki: 1)

- 2
- 4
- 3
- 5
- 6

Sual: Mülkiyyət kriteriyalarına görə müəssisənin formasının dəyişdirilməsi məqsədi ilə qiymətli kağızların emissiyası (Çəki: 1)

- müdafiə edilir

- aparılmır
 - aparılır
 - planlaşdırılmır
 - müdafie edilmır
-

Sual: Yeni müəssisənin yaradılması məqsədi ilə qiymətli kağızların emissiyası (Çəki: 1)

- müdafie edilir
 - aparılmır
 - aparılır
 - planlaşdırılmır
 - müdafie edilmır
-

Sual: Pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə qiymətli kağızların emissiyası (Çəki: 1)

- aparılmır
 - müdafie edilir
 - aparılır
 - planlaşdırılmır
 - müdafie edilmır
-

Sual: Səhmlər üzrə gəlirlərin reallaşdırılması (Çəki: 1)

- mümkündür
 - qismən mümkündür
 - mümkün deyil
 - şərti mümkündür
 - ziddiyətlidir
-

Sual: İstiqrazlar üzrə gəlirlərin reallaşdırılması (Çəki: 1)

- ziddiyətlidir
 - qismən mümkündür
 - mümkündür
 - şərti mümkündür
 - mümkün deyil
-

Sual: İstiqrazlar üzrə gəlirin verilməsi müəssisənin təsərrüfat nəticələrində (Çəki: 1)

- şərti mümkündür
 - qismən mümkündür
 - mümkün deyil
 - mümkündür
 - ziddiyətlidir
-

Sual: Səhmlərin bütün sahibləri adlanır (Çəki: 1)

- kreditor
 - broker
 - investor
 - makler
 - borclu
-

Sual: İstiqraz sahibləri səhmdar cəmiyyətlərin (Çəki: 1)

- əməkdaşdır

- tərəfdaşdır
 - kreditorudur
 - rəqibidir
 - borclusudur
-

Sual: Səhm sahibləridir: (Çəki: 1)

- yalnız daxili təsisçilər
 - yalnız xarici alıcılar
 - daxili təsisçilər və xarici alıcılar
 - səhmdar cəmiyyətin işçiləri
 - təsisçilər
-

Sual: Səhm imkan verir ki, onun sahibi öz payını əldə etsin (Çəki: 1)

- təşkilatın kapitalından
 - ailə büdcəsindən
 - müəssisənin ümumi kapitalından
 - təşkilatın işçisi kimi paydan
 - kuponlardan
-

Sual: Səhm sahibi iddia edir (Çəki: 1)

- müəssisənin gəlirinin yarısını
 - gəlirin 30 %-ni
 - müəssisənin gəlirinin müəyyən hissəsini
 - gəlirin 70 %-ni
 - gəlirin 40 %-ni
-

Sual: İstiqraz özündə əks etdirir: (Çəki: 1)

- alıcı borcunun sertifikatını
 - qeyri-kredit şəhadətnaməsini
 - kredit şəhadətnaməsini
 - şəxsiyyətin təsdiqini
 - borc kapitalını
-

Sual: İstiqraz sahibi (Çəki: 1)

- kreditor deyil
 - emitentin kreditoru deyil
 - emitentin kreditorudur
 - sponsordur
 - təsisçidir
-

Sual: İstiqrazın sahibi (Çəki: 1)

- təsisçidir
 - emitentin kreditoru deyil
 - istiqrazı buraxan agentin kreditorudur
 - sponsordur
 - kreditor deyil
-

Sual: Qiymətli kağızların emissiyası ciddi qanunvericilik qaydalarının olmasını (Çəki: 1)

- tələb etmir

- bəzən tələb edir
 - tələb edir
 - qismən tələb edir
 - ziddiyətlidir
-

Sual: Qiymətli kağızların emissiyası ciddi qanunvericilik nəzarətinin olmasını (Çəki: 1)

- qismən tələb edir
 - bəzən tələb edir
 - tələb edir
 - tələb etmir
 - ziddiyətlidir
-

Sual: Emissiya pul resurslarının effektiv metodudur. (Çəki: 1)

- deformasiyasının
 - inflyasiyasının
 - səfərbər edilməsinin
 - hesablanmasının
 - kvotasının
-

Sual: Möhtəkir məqsədlərdə emissiya mexanizmindən istifadə (Çəki: 1)

- mümkün deyil
 - qismən mümkündür
 - mümkündür
 - bəzən mümkündür
 - ziddiyətlidir
-

Sual: Səhmdar cəmiyyəti adlı səhmlərin buraxılmasını (Çəki: 1)

- mümkün deyil
 - qismən həyata keçirə bilər
 - həyata keçirə bilər
 - bəzən həyata keçirə bilər
 - həyata keçirə bilməz
-

Sual: Səhmdar cəmiyyəti təqdim edilən səhmlərin buraxılmasını (Çəki: 1)

- həyata keçirə bilməz
 - qismən həyata keçirə bilər
 - həyata keçirə bilər
 - bəzən həyata keçirə bilər
 - mümkün deyil
-

Sual: Səhmdar cəmiyyəti buraxa bilər (Çəki: 1)

- yalnız adlı səhmləri
 - yalnız təqdim edilən səhmləri
 - adlı səhmləri və təqdim edilən səhmləri
 - icazəli adlı səhmləri
 - adsız səhmlər
-

Sual: Adlı səhmlərin sahibləri xüsusi reyestrədə (Çəki: 1)

- qeyd edilmir

- seçmə yolla qeyd edilir
 - qeyd edilir
 - bəzən qeyd edilir
 - ziddiyətlidir
-

Sual: Səhm alarkən onun sahibi əldə edir (Çəki: 1)

- hər bir səhmə sertifikat
 - iki sertifikat
 - bütün səhmlərə bir sertifikat
 - üç sertifikat
 - beş sertifikat
-

Sual: Səhm sahibi tam ödəmə vaxtı əldə edir (Çəki: 1)

- üç sertifikat
 - iki sertifikat
 - bütün səhmlərə bir sertifikat
 - hər bir səhmə sertifikat
 - beş sertifikat
-

Sual: Satılarkən sertifikatın əks tərəfində qeyd olunan imzanın ötürülməsidir: (Çəki: 1)

- tratta
 - satış
 - indossament
 - alış
 - əqd
-

Sual: Təqdim olunan səhm (Çəki: 1)

- şirkətdə qeyd olunur
 - iştirakçılarda qeyd olunur
 - şirkətdə qeyd olunmur
 - satıcılarda qeyd olunur
 - alıcılarda qeyd olunur
-

Sual: Təqdim olunan səhm (Çəki: 1)

- satıcılarda qeyd olunur
 - iştirakçılarda qeyd olunur
 - bir mülkiyyətçidən digər mülkiyyətçiyə sərbəst ötürülür
 - şirkətdə qeyd olunur
 - alıcılarda qeyd olunur
-

Sual: Adi səhmlər almaq hüququ verir (Çəki: 1)

- real gəliri
 - gəlirin 50%-ni
 - üzən gəliri
 - gəlirin 10%-ni
 - gəlirin 40%-ni
-

Sual: Sahibinə üzən gəlir verir (Çəki: 1)

- bütün səhmlər

- imtiyazlı səhmlər
 - adi səhmlər
 - istiqrazlar
 - adsız səhm
-

Sual: Adi səhmlər üzrə dividend (Çəki: 1)

- təminatı olur
 - bəzən təminatı olur
 - təminatı olmur
 - qismən təminatı olur
 - tam təminatı olur
-

Sual: Adi səhmlərə nisbətən fəaliyyət göstərir (Çəki: 1)

- kifayət qədər prinsiplər
 - aid olmayan prinsiplər
 - qalıq məbləği prinsipi
 - sürətləndirmə prinsipi
 - gecikdirilən prinsip
-

Sual: «A» seriyası ilə adi səhmlərin buraxılması (Çəki: 1)

- səhm buraxılmır
 - sifariş olduqda buraxılır
 - səhm buraxılır
 - sifariş olmadıqda buraxılır
 - səhm buraxılışı qadağandır
-

Sual: «B» seriyası ilə adi səhmlərin buraxılması (Çəki: 1)

- sifariş olmadıqda buraxılır
 - səhm buraxılışı qadağandır
 - səhm buraxılır
 - səhm buraxılmır
 - sifariş olduqda buraxılır
-

Sual: Qiymətli kağızların onun nominalını müəyyən edir. (Çəki: 1)

- göstəricisi
 - soyadı
 - dəyəri
 - nömrəsi
 - adı
-

Sual: nizamnamə kapitalının nominalını göstərir (Çəki: 1)

- ölçü
 - soyadı
 - pay
 - başlıq
 - ad
-

Sual: Səhmlərin digər növdə qiymətləri bəzən nominalla (Çəki: 1)

- nominalla olmur

- təsadüf hallarda mövcuddur
 - nominalla olur
 - müvəqqəti mövcuddur
 - nominalsızdır
-

Sual: Emissiya qiyməti – (Çəki: 1)

- nominalsızdır
 - təsadüf hallarda mövcuddur
 - nominalla olur
 - müvəqqəti mövcuddur
 - nominalla olmur
-

Sual: Balans qiyməti – (Çəki: 1)

- təsadüf hallarda mövcuddur
 - mövcuddur
 - müvəqqəti mövcuddur
 - mövcud deyil
 - ziddiyətlidir
-

Sual: Səhmdar cəmiyyəti səhmlərin ləğvetmə qiymətini müəyyən edə bilər (Çəki: 1)

- ləğvetmə anında
 - təsis anında
 - yalnız ləğvetmə anında
 - bəzən təsis anında
 - qismən
-

Sual: Bazar qiyməti amillərdən asılıdır: (Çəki: 1)

- istehlakçılardan
 - dividendin gəlirinin artmasından
 - bazarın konyukturundan
 - dividendin dinamikasından
 - pul vəsaitlərinin tərkibindən
-

Sual: Bazarın konyuktur amillərinin bazar qiymətlərinə təsiri (Çəki: 1)

- təsir etmir
 - ola bilər
 - təsir edir
 - qismən mümkündür
 - bazar qiymətidir
-

Sual: Bazar qiymətinə dividendin gəlirinin artım amillərinin təsiri (Çəki: 1)

- bazar qiymətidir
 - ola bilər
 - təsir edir
 - qismən mümkündür
 - təsir etmir
-

Sual: Bazar qiymətinə dividendin dinamikasının təsir amilləri (Çəki: 1)

- qismən mümkündür

- təsir etmir
 - təsir edir
 - ola bilər
 - bazar qiymətidir
-

Sual: Pul vəsaitlərinin tərkibinin bazar qiymətlərinə təsir amilləri (Çəki: 1)

- qismən mümkündür
 - bazar qiymətidir
 - təsir edir
 - təsir etmir
 - ola bilər
-

Sual: İmtiyazlı səhmlər sahiblərinə ilk növbədə almağa imkan verir (Çəki: 1)

- çek
 - qəbz
 - dividend
 - mənzil
 - maşın
-

Sual: İmtiyazlı səhmlər üzrə dividend ciddi şəkildə müəyyən olunur: (Çəki: 1)

- illik
 - aylıq faizlə
 - nominala nisbətən faizlə
 - ümumi həcmə nisbətən faizlə
 - günlük
-

Sual: İmtiyazlı səhmlər üzrə dividend ciddi şəkildə müəyyən olunur: (Çəki: 1)

- həcmə nisbətən faizlə
 - aylıq faizlə
 - pul ifadəsində
 - illik
 - günlük
-

Sual: Əmək kollektivinin səhmləri prosesi nəticəsində buraxılır (Çəki: 1)

- istehsal
 - satış
 - özəlləşdirmə
 - təchizat
 - ləğvetmə
-

Sual: Müəssisənin səhmləri prosesi nəticəsində buraxılır (Çəki: 1)

- ləğvetmə
 - satış
 - özəlləşdirmə
 - istehsal
 - təchizat
-

Sual: Əmək kollektivinin səhmləri paylanır: (Çəki: 1)

- açıq abunə yolu ilə

- brokerlərin vasitəsi ilə
 - qapalı abunə yolu ilə
 - təchizatçılarla
 - açıq bazarda
-

Sual: Müəssisənin səhmləri paylanır: (Çəki: 1)

- açıq bazarda
 - təchizatçılarla
 - qapalı abunə yolu ilə
 - brokerlərin vasitəsi ilə
 - açıq abunə yolu ilə
-

Sual: Müəssisənin profilini dəyişməmək məqsədi ilə qızıl səhmlər (Çəki: 1)

- buraxılmır
 - satılır
 - buraxılır
 - qismən buraxılır
 - mövcud deyil
-

Sual: Qızıl səhmlər veto qoymaq hüququ (Çəki: 1)

- vermir
 - alır
 - verir
 - müvəqqəti vermir
 - yolverilməzdir
-

Sual: Qızıl səhmlər il müddətinə veto qoymaq hüququ verir (Çəki: 1)

- 5
 - 6
 - 3
 - 7
 - 8
-

Sual: Fəaliyyətdə olan qiymətli kağızları, səhmdar cəmiyyətinin səhmlərinin emissiyası prosesində qiymətli kağızlar müşayiət edir. (Çəki: 1)

- sertifikat
 - opsiyon
 - opsiyon varrantları
 - fyuçerslər
 - çekləri
-

Sual: Fəaliyyətdə olan qiymətli kağızların səhmdar cəmiyyəti səhmlərinin emissiyasında qiymətli kağızların yerləşdirilməsində müşayiət edir. (Çəki: 1)

- çekləri
 - fyuçerslər
 - opsiyon varrantları
 - opsiyon
 - sertifikat
-

Sual: Opsion varrantları yeni səhmlərin alınması və ya ondan imtina edilməsi hüququnu (Çəki: 1)

- vermir
 - alır
 - verir
 - müvəqqəti vermir
 - yolverilməzdir
-

Sual: Opsion varrantları yeni səhmlərin alınması hüququnu (Çəki: 1)

- yolverilməzdir
 - alır
 - verir
 - müvəqqəti vermir
 - vermir
-

Sual: Opsion varrantları alınmış yeni səhmlərdən imtina hüququnu (Çəki: 1)

- müvəqqəti vermir
 - yolverilməzdir
 - verir
 - vermir
 - alır
-

Sual: Varrant müəyyən edir: (Çəki: 1)

- satışı
 - alışı
 - səlahiyyəti
 - əqdi
 - müqaviləni
-

Sual: Varrant özündə əks etdirir: (Çəki: 1)

- müqaviləni
 - əqdi
 - qiymətli kağızı
 - adi kağızı
 - adlı səhmi
-

Sual: Varrantlar buraxılır (Çəki: 1)

- böyük səhmdar cəmiyyətlər tərəfindən
 - böyük olmayan firmalar tərəfindən
 - yalnız böyük səhmdar cəmiyyətləri tərəfindən
 - yalnız böyük olmayan firmalar tərəfindən
 - kiçik müəssisələr tərəfindən
-

Sual: Təqdim olunan səhmlər adətən malik olur (Çəki: 1)

- böyük nominala
 - yalnız böyük nominala
 - kiçik nominala
 - iki növə
 - üç növə
-

Sual: Təqdim olunan səhmlərdən adi səhmlərin fərqi ibarətdir (Çəki: 1)

- nominalın aşağı olmasından
 - yalnız nominalın aşağı olmasından
 - nominalın böyük olmasından
 - bəzən böyük nominaldan
 - nominalın olmamasından
-

Sual: Təqdim olunan səhmlərə adətən aiddir: (Çəki: 1)

- yalnız böyük nominal
 - böyük nominal
 - böyük tiraj
 - üç növ
 - iki növ
-

Sual: Təqdim olunan səhmlər pul vəsaitlərinə çevrilə bilər (Çəki: 1)

- müddət bitdikdə
 - müəyyən vaxtda
 - istənilən anda
 - imkan daxilində
 - qismən
-

Sual: Təqdim olunan səhmlər adlı səhmlərlə müqayisədə fərqlənir (Çəki: 1)

- likvidliyin az olması ilə
 - likvidsiz olması ilə
 - likvidliyin çox olması ilə
 - qismən likvidsiz olması ilə
 - ziddiyətli olması ilə
-

Sual: Potensial investorlar üçün adi səhmlərin riski (Çəki: 1)

- risk ola bilməz
 - risksizdir
 - risk mümkündür
 - qismən mümkündür
 - risk sığortalanmır
-

Sual: Səhmlərin yerləşdirilməsi yolla həyata keçirilir. (Çəki: 1)

- 3
 - 4
 - 2
 - 6
 - 5
-

Sual: İncəsənətçilərə səhmlərin birbaşa tədavül yolu ilə yerləşdirilməsi (Çəki: 1)

- yerləşdirilmir
 - müstəsna hallarda mümkündür
 - tədavül yolu ilə mümkündür
 - istehsal prosesində yerləşdirilir
 - istehsal prosesində yerləşdirilmir
-

Sual: Vasitəçilərin cəlb edilməsi yolu ilə səhmlərin yerləşdirilməsi (Çəki: 1)

- istehsal prosesində yerləşdirilmir
 - istehsal prosesində yerləşdirilir
 - tədavül yolu ilə mümkündür
 - müstəsna hallarda mümkündür
 - yerləşdirilmir
-

Sual: İncəstərlərə birbaşə tədavül yolu ilə səhmlərin yerləşdirilməsi halda mümkündür (Çəki: 1)

- şirkət böyük olmadığı
 - bütün
 - yalnız şirkətin çiçəkləndiyi
 - müəssisələrin seçildiyi
 - böhran dövrü
-

Sual: Vasitəçilərin cəlb edilməsi ilə səhmlərin yerləşdirilməsi (Çəki: 1)

- mümkün deyil
 - müstəsna hallarda mümkündür
 - çox geniş yayılıb
 - qismən mümkündür
 - ziddiyətlidir
-

Sual: Adətən, vasitəçi kimi çıxış edir (Çəki: 1)

- kommərsiya bankları
 - mərkəzi bank
 - investisiya bankları
 - sənaye bankları
 - kredit təşkilatları
-

Sual: İncəstəriya bankları əmanətləri (Çəki: 1)

- qəbul edir
 - bəzən qəbul edir
 - qəbul etmir
 - təsadüf hallarda qəbul edir
 - imtina edir
-

Sual: İncəstəriya bankları (Çəki: 1)

- səhm buraxmır
 - bəzən əmanətləri qəbul edir
 - xüsusi səhmlər buraxır
 - təsadüfi hallarda əmanət qəbul edir
 - imtina edir
-

Sual: İncəstəriya şirkətləri qiymətli kağızların yerləşdirilməsi ilə (Çəki: 1)

- məşğul olmur
- bəzən məşğul olur
- məşğul olur
- qismən məşğul olur
- ziddiyətlidir

Sual: İnvəstisiya şirkətləri resursları vəsaitləri hesabına formalaşır (Çəki: 1)

- təsisçilərin
 - özünün qiymətli kağızlarının buraxılması
 - özünün qiymətli kağızlarının buraxılması və təsisçilərin
 - üzvlərin
 - əhəlinin
-

Sual: Qiymətli kağızların yerləşdirilməsinin təminatıdır: (Çəki: 1)

- indossament
 - müqavilə
 - andəraytınq
 - saziş
 - əqd
-

Sual: İnvəstisiya bankı agent rolunda çıxış edərsə, onda o fəaliyyət göstərir (Çəki: 1)

- yalnız alıcı kimi
 - yalnız satıcı kimi
 - müxtəlif cür
 - vasitəçi kimi
 - birmənalı
-

Sual: İnvəstisiya bankı yeni buraxılmış qiymətli kağızların maksimum satılması öhdəliyini öz üzərinə (Çəki: 1)

- götürə bilməz
 - ümumiyyətlə götürə bilməz
 - götürə bilər
 - bəzən götürə bilər
 - götürür
-

Sual: İnvəstisiya bankı yeni buraxılmış qiymətli kağızların maksimum satılması öhdəliyini öz üzərinə götürə bilər, lakin (Çəki: 1)

- maliyyə öhdəliyini də öz üzərinə götürə bilər
 - digər öhdəlikləri də öz üzərinə götürə bilər
 - heç bir maliyyə öhdəliyini öz üzərinə götürə bilməz
 - özünə hesab açma bilməz
 - hesablaşma aparır
-

Sual: Bütün emissiya razılaşmasında qərar qəbul edilir (Çəki: 1)

- təhvil-təslim haqqında
 - keyfiyyət haqqında
 - bazardan çıxma haqqında
 - sığorta haqqında
 - emissiyaya haqqında
-

Sual: Emissiya sindikatıdır – (Çəki: 1)

- belə anlayış yoxdur
- bank qrupları
- investisiya bankları qrupları

- kommersiya bankları
 - investisiya fondları
-

Sual: Hərracdır – (Çəki: 1)

- adi torqlar
 - xüsusi mərkəzlər
 - rəqabətli torqlar
 - topdan torqlar
 - auksionlar
-

Sual: Səhmdar cəmiyyətlər yeni səhmləri birbaşa səhm sahibi olmayanlara təqdim edə bilərmə?
(Çəki: 1)

- xeyir
 - bəzən
 - bəli
 - seçmə yolu ilə
 - qismən
-

Sual: Investisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini
(Çəki: 1)

- həyata keçirmir
 - zəmanət vermir
 - həyata keçirir
 - zəmanət verir
 - zəmanət tələb edir
-

Sual: Investisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini həyata keçirir və ya məhdud dairədə investorlarına yeni səhmləri satır (Çəki: 1)

- kiçik müəssisələrin
 - istehsalçıların
 - investisiya şirkətlərinin
 - adi şirkətlərin
 - təchizatçıların
-

Sual: Investisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini həyata keçirir və ya məhdud dairədə investorlarına yeni səhmləri satır (Çəki: 1)

- adi şirkətlərin
 - istehsalçıların
 - sığorta cəmiyyətlərinin
 - kiçik müəssisələrin
 - təchizatçıların
-

Sual: Investisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini həyata keçirir və ya məhdud dairədə investorlarına yeni səhmləri satır (Çəki: 1)

- kiçik müəssisələrin
 - adi şirkətlərin
 - pensiya fondlarının
 - təchizatçıların
 - istehsalçıların
-


Sual: Qiymətli kağızların fərdi yerləşdirilməsi kütləvi yerləşdirmədən qiyməti fərqlənir (Çəki: 1)

- razılaşdırılmaması ilə
- əvvəlcədən razılaşdırılmaması ilə
- əvvəlcədən razılaşdırılması ilə
- yüksək olması ilə
- müəyyən edilməməsi ilə

Sual: Qiymətli kağızların buraxılışı başa çatdıqda nəzərdə tutulur (Çəki: 1)

- alıcıların iclası
- iclas
- emissiya qabağı iclas
- konferensiya
- müşavirə

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: Kommersiya banklarının əsas fəaliyyətini nə təşkil edir? (Çəki: 1)

- əməliyyatlara limitlər
- razılaşmalar
- kredit əməliyyatları
- əqdlər
- sazişlər

Sual: Kredit əməliyyatlarının uğurlu aparılması alınmasına gətirib çıxarır? (Çəki: 1)

- minimum gəlirlərin
- rüsumların
- əsas gəlirlərin
- faizlərin
- taariflərin

Sual: Bankların kreditləşmə üçün xüsusi resurslarının bir yerə cəmlənməsi (Çəki: 1)

- qəbul edilmir
- ola bilməz
- mümkündür
- qismən mümkündür
- ziddiyətlidir

Sual: Bankların kreditləşmə üçün cəlb edilmiş resursların bir yerə cəmlənməsi (Çəki: 1)

- qismən mümkündür
- ola bilməz

- mmkndr
 - qbul edilmir
 - ziddiytlidir
-

Sual: Kredit mliyyatlarının mvffqiyytl hyata keirilmsi glir gtirir (ki: 1)

- yalnız kredit tkilatlarına
 - yalnız mantilr
 - kredit tkilatlarına, mantilr, cmiyyt
 - cmiyyt
 - frdlr
-

Sual: Clb edilmi vsaitlr bankın pul resurslarına olan ehtiyacının faizini tmin edir. (ki: 1)

- 10
 - 20
 - 90
 - 80
 - 60
-

Sual: Kredit tkilatları mlkiyyt forması sasında yaradıla bilr (ki: 1)

- dvlt
 - yalnız xsusi
 - istniln
 - yalnız qarışıq
 - shmdar
-

Sual: Banklar kredit tkilatlarının trkibin (ki: 1)

- aid deyil
 - bzn aiddir
 - aiddir
 - mvqqti aiddir
 - assosiativ aiddir
-

Sual: Qeyri-bank kredit tkilatları kredit tkilatlarının trkibin (ki: 1)

- assosiativ aiddir
 - bzn aiddir
 - aiddir
 - mvqqti aiddir
 - aid deyil
-

Sual: Qaytarılma kreditlm prinsiplrin (ki: 1)

- tnzimlnir
 - aid deyil
 - aiddir
 - tnzimlnmir
 - ziddir
-

Sual: dm qabiliyyti kredit prinsiplrin (ki: 1)

- tnzimlnmir

- aid deyil
 - aiddir
 - tənzimlənir
 - ziddir
-

Sual: Təxirə salınmadan ödəmə kredit prinsiplərinə (Çəki: 1)

- müvəqqəti aiddir
 - aid deyil
 - aiddir
 - tənzimlənmiş
 - tənzimlənir
-

Sual: Qaytarılma dedikdə, danışıq şərtlərindən asılı olaraq kreditora əsas borc məbləğinin ödənilməsi (Çəki: 1)

- nəzərdə tutulmur
 - təsili olmadan
 - məcburidir
 - müvəqqətidir
 - operativ deyil
-

Sual: Pullu bank kreditləri kreditləşmə vaxtı xidmətin xarakterindən asılı olaraq həyata keçirilir. (Çəki: 1)

- əvəzsiz
 - operativ
 - əvəzi ödənilməklə
 - təmiz
 - vicdanlı
-

Sual: Təcili dedikdə, əvvəlcədən razılaşmaya uyğun olaraq kredit qaytarılır. (Çəki: 1)

- lazımi məbləğdə
 - minimum vəsaitlə
 - əmanət vəsaiti ilə
 - maksimum vəsaitlə
 - dividendlə
-

Sual: Kreditin qaytarılmasında təcillik (Çəki: 1)

- qeyri-müəyyənlikdir
 - səbəbdir
 - müvəqqəti müəyyənlikdir
 - səbəb deyil
 - qaydadır
-

Sual: Təminatmə kredit prinsiplərinə (Çəki: 1)

- tənzimlənir
 - aid deyil
 - aiddir
 - tənzimlənmiş
 - müvəqqəti aiddir
-

Sual: Təminatmə bank kreditlərinə (Çəki: 1)

- imtinanın alınması
 - qəbul
 - qaytarılması vasitəsi
 - arzu
 - istək
-

Sual: Təminatmə köməyi ilə reallaşa bilər (Çəki: 1)

- vasitəçinin
 - təklifin
 - girovun
 - razılaşmanın
 - istəyin
-

Sual: Təminatmə köməyi ilə reallaşa bilər (Çəki: 1)

- razılaşmanın
 - təklifin
 - bank təminatının
 - vasitəçinin
 - istəyin
-

Sual: Təminatmə köməyi ilə reallaşa bilər (Çəki: 1)

- təklifin
 - vasitəçinin
 - sığorta və digər vasitələrin
 - razılaşmanın
 - istəyin
-

Sual: Mərkəzi bankın faiz dərəcələri müəyyən edir (Çəki: 1)

- maksimum faiz dərəcəsini
 - adi faiz dərəcəsini
 - minimum faiz dərəcəsini
 - minimum rüsumu
 - minimum taarifi
-

Sual: Kredit təşkilatlarının məcburi ehtiyat normativini 20% artırması (Çəki: 1)

- mümkündür
 - bəzən mümkündür
 - ola bilməz
 - ola bilər
 - müvəqqəti ola bilər
-

Sual: Mərkəzi Bank açıq bazarda dövlət qiymətli kağızlarının qısamüddətli əməliyyatını əqdi yolu ilə aparır (Çəki: 1)

- alış
 - satış
 - alqı-satqı
 - yalnız alış
 - yalnız satış
-

Sual: Valyuta t nziml nməsi dedikdə, bu M rk zi Bankın ( aki: 1)

- rejimidir
 - ehtiyatıdır
 - m daxil sidir
 - n mun sidir
 - t l bidir
-

Sual: M rk zi Bankın m hdudiyyatına aiddir: ( aki: 1)

- sifarişl r
 - limitin verilməsi
 - limitin m  yy n edilməsi
 - sazişl r
 - razılařmalar
-

Sual: D nya praktikasında bank kreditl rinin vahid t snifatı ( aki: 1)

- m vcuddur
 - b z n m vcuddur
 - m vcud deyil
 - m v qq ti m vcuddur
 - qism n m vcud deyil
-

Sual: Bank kreditl rinin  sas  man t i qrupları  zr  t snifl řdirilməsi ( aki: 1)

- ola bilm z
 - b z n ola bil r
 - ola bil r
 - qism n ola bil r
 - ziddiy tlidir
-

Sual: Bank kreditl rinin alıcılary ola bil r: ( aki: 1)

- qeyri-h kum t
 - dig r banklar
 - h kum t
 - nazirlikl r
 -  hali
-

Sual: T yinaty  zr  istifad sinə g r  kreditl r f rql ndirilir: ( aki: 1)

- n qliyyat
 - s naye
 - b dc 
 - ticar t
 - investisiya
-

Sual: İstifadə istiqam ti  zr  kreditl r f rql ndirilir: ( aki: 1)

- b dc 
 - s naye
 - investisiya
 - ticar t
 - k nd t s rr fatı
-

Sual: Həcminə görə kreditlər fərqləndirilə bilər: (Çəki: 1)

- böyük və kiçik
 - orta və kiçik
 - böyük, orta və kiçik
 - yalnız böyük və kiçik
 - böyük və orta
-

Sual: Kreditin orta məbləği üçün aşağı hədd min dollar səviyyəsində nəzərdə tutulur (Çəki: 1)

- 1
 - 2
 - 100
 - 50
 - 60
-

Sual: Kreditin yuxarı həddi milyon dollara qədər artırılır (Çəki: 1)

- 1-2
 - 1-3
 - 1-10
 - 1-4
 - 1-5
-

Sual: min dollara qədər məbləğində olan kreditlər kiçik qrupa aid edilə bilər (Çəki: 1)

- 1
 - 2
 - 100
 - 50
 - 60
-

Sual: Ödənilmə müddətinə görə kreditlər ola bilər (Çəki: 1)

- müddətli
 - yalnız tələb olunana qədər
 - təcili və tələb olunana qədər
 - müddətsiz
 - yalnız təcili
-

Sual: Təmin olunmasına görə kreditlər ola bilər (Çəki: 1)

- yalnız təminatlı
 - təcili
 - təminatlı və ya təminatlısız
 - yalnız təmin olunmayan
 - müddətsiz
-

Sual: Təqdim olunma üsuluna görə kreditlər ola bilər (Çəki: 1)

- yalnız kompensasiyalı kreditlər
- yalnız ödənişli kreditlər
- kompensasiyalı və ödənişli kreditlər
- təcili kreditlər
- müddətsiz kreditlər

Sual: Kredit xətti – bankın hüquqi cəhətdən qarşısında tərtib olunmuş öhdəlikləridir (Çəki: 1)

- istehsalçılar
 - vasitəçilər
 - əmanətçilər
 - rəqiblər
 - investorlar
-

Sual: Müştəri komissiyon ödəyərək əvəzində kredit almaq hüququ əldə edir. (Çəki: 1)

- ilin əvvəlinə
 - ayın əvvəlinə
 - müəyyən müddətə
 - rübün axırına
 - mövsümün sonuna
-

Sual: Bank mövsümi kredit xəttini asılı olaraq təqdim edir (Çəki: 1)

- iqlimdən
 - havadan
 - istehsalın mövsümi dövrliliyindən
 - istehlakın mövsümi dövrliliyindən
 - ictimai vəziyyətdən
-

Sual: Bank mövsümi kredit xəttini asılı olaraq təqdim edir (Çəki: 1)

- istehlakın mövsümi dövrliliyindən
 - havadan
 - anbarda zəruri mal ehtiyatının yaradılmasından
 - iqlimdən
 - ictimai vəziyyətdən
-

Sual: Bank mövsümi kredit xəttini asılı olaraq təqdim edir (Çəki: 1)

- ictimai vəziyyətdən
 - iqlimdən
 - istehsalın mövsümi dövrliliyindən və ya anbarda zəruri mal ehtiyatının yaradılmasından
 - istehlakın mövsümi dövrliliyindən
 - havadan
-

Sual: Mövsümi kredit xətti fermerə yaz mövsümündə almağa imkan verir (Çəki: 1)

- toxum
 - kübrə
 - nəqliyyat vasitələri
 - neft məhsulları
 - ehtiyat hissələri
-

Sual: Bank kreditləri qaytarılma qaydasından asılı olaraq qrupa bölünür (Çəki: 1)

- 6
- 7
- 2
- 5

Sual: Bank kreditlərinin qaytarılma qaydasından asılı olaraq qruplara bölmək (Çəki: 1)

- qruplara bölünmür
 - şərti mümkündür
 - qruplara bölünür
 - vacibdir
 - konkretidir
-

Sual: Kreditorlara eyni vaxtda krediti bağlamaq imkanı (Çəki: 1)

- verilmir
 - qanun icazə vermir
 - verilir
 - təsadüfən verilir
 - ziddiyətlidir
-

Sual: Kreditorlara krediti bağlamaq üçün müxtəlif vaxtlar verilə bilərmi (Çəki: 1)

- ziddiyətlidir
 - verilmir
 - verilir
 - təsadüfən verilir
 - qanun icazə vermir
-

Sual: Ssudaların ödənilməsi üçün ayrı-ayrılıqda verilən kreditlər həyata keçirilir. (Çəki: 1)

- dövrü
 - aylıq
 - iki və daha çox ödənişlə
 - rüblük
 - yarımillik
-

Sual: Faiz dərəcələrinin növünə görə bank kreditlərini qrupa bölmək (Çəki: 1)

- 6
 - 7
 - 2
 - 8
 - 4
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	42
Maksimal faiz	42
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Birja ticarəti fərqli xüsusiyyətlərə (Çəki: 1)

- malik deyil

- aid deyil
 - malikdir
 - şərti olaraq malikdir
 - ziddiyətlidir
-

Sual: Birja ticarətində təkamül olubmu? (Çəki: 1)

- XIV əsrdən sonra
 - qanun yol vermir
 - bəli
 - keçid dövrlərində
 - ziddiyətlidir
-

Sual: Birja hüquqi şəxs kimi yaradıla bilərmi? (Çəki: 1)

- hüquqi şəxs olmadan
 - qanun yol vermir
 - bəli
 - fiziki şəxs kimi
 - kapitalizmdə
-

Sual: Birjalar səsli kütləvi torqları keçirə bilərmi? (Çəki: 1)

- qanun icazə vermir
 - iqtisadi şərait imkan vermir
 - bəli
 - təsərrüfat subyektləri imkan vermir
 - məsələyə baxış tərzini müxtəlifdir
-

Sual: Birjalar əvvəlcədən müəyyən edilmiş yerdə və ticarət keçirə bilər (Çəki: 1)

- yay mövsümündə
 - qış mövsümündə
 - dəqiq vaxtda
 - qeyri-müəyyən vaxtda
 - payız mövsümündə
-

Sual: Birjalar ticarəti keçirir (Çəki: 1)

- müəyyən olunmayan qaydalarla
 - nizamnamə ilə
 - müəyyən edilmiş qaydalarla
 - təsis müqavilələri ilə
 - ictimai istəklə
-

Sual: Yarmarkalar böyük bazar strukturlarını əhatə edir: (Çəki: 1)

- bazar təsərrüfatında
 - qanun çərçivəsində
 - bəli
 - ənənəvi təsərrüfatçılıq şəraitində
 - bütün dövrlərdə
-

Sual: Yarmarkalar prinsipləri ilə fəaliyyət göstərir. (Çəki: 1)

- yalnız özünü tənzimləmə

- özünü idarə etmə
 - özünü tənzimləmə və özünü idarə etmə
 - yalnız özünü idarə etmə
 - özünü maliyyələşdirmə
-

Sual: Orta əsrlərin yarmarkaları müasir birjaların əsası kimi hesab etmək olarmı? (Çəki: 1)

- hesab edilə bilməz
 - qanun yol vermir
 - bəli
 - qanunla qadağan edilir
 - adaptasiya edilə bilməz
-

Sual: Birja ticarətini bazarın mütəşəkkil formalarından biri kimi təsdiq etmək olarmı? (Çəki: 1)

- mütəşəkkil bazar deyil
 - qanun yol vermir
 - bəli
 - qeyri-mütəşəkkil bazardır
 - universal bazardır
-

Sual: Birja ticarətini bazarın qeyri-mütəşəkkil formalarından biri kimi təsdiq etmək olarmı? (Çəki: 1)

- universal bazardır
 - qanun yol vermir
 - xeyir
 - qeyri-mütəşəkkil bazardır
 - tənzimlənən bazardır
-

Sual: Mütəşəkkil bazarın müxtəlif formalarının olmasını təsdiq etmək olarmı? (Çəki: 1)

- təsərrüfat şəraitində mümkündür
 - qanun yol vermir
 - bəli
 - qanunla tənzimlənir
 - qanunla tənzimlənmir
-

Sual: Mütəşəkkil bazarın vahid formasının olmasını təsdiq etmək olarmı? (Çəki: 1)

- təsdiq etmək olar
 - qanun yol vermir
 - xeyir
 - mütəşəkkil bazardır
 - sərbəst zonadır
-

Sual: Mütəşəkkil bazarın yaranması tələbin inkişafı ilə izah edilir. (Çəki: 1)

- insani
 - texniki
 - istehsal
 - elmi
 - ictimai
-

Sual: Mütəşəkkil bazarın yaranması tələbin inkişafı ilə izah edilir. (Çəki: 1)

- texniki
 - insani
 - t dav l sferası
 - elmi
 - ictimai
-

Sual: T dav l sferası istehsalçıları ( eki: 1)

- ayırır
 -  laq ləndirmir
 -  laq ləndirir
 - qism n  laq ləndirir
 - birl şdirir
-

Sual: T dav l sferası mal v  xidm tl rin son istehlakçılarını istehsalçılarla ( eki: 1)

- qism n  laq ləndirir
 -  laq ləndirmir
 -  laq ləndirir
 - ayırır
 - birl şdirir
-

Sual: Bazar anlayışı istehsal m nasib tl rində bir  ox prosesləri ( eki: 1)

- aid etmir
 - r dd edir
 - aid edir
 - b z n aid edir
 - t kmill şdirir
-

Sual: M t ş kkil bazarın b zi x susiy tl ri vardır: ( eki: 1)

- t klifin c ml nməsi
 - t şkilatın olması
 - m  yy n edilmiş qaydalar
 - t l bin c ml nməsi
 - d vl t t r find n t nziml nm 
-

Sual: M t ş kkil bazarın xarakterik x susiy tl rindən biri kimi t sdiq edilmiş qaydaların olması v  aktivl rin g nd rilməsi ( eki: 1)

- hesab edilmir
 - qism n hesab edilir
 - hesab edilir
 - b z n hesab edilir
 - ziddiy tlidir
-

Sual: T şkilatın olması m t ş kkil bazarın x susiy tl rindən ( eki: 1)

- ziddiy tlidir
 - qism n hesab edilir
 - hesab edilir
 - b z n hesab edilir
 - hesab edilmir
-

Sual: Tələb və təklifin cəmlənməsi mütəşəkkil bazarın xarakterik xüsusiyyətlərindən (Çəki: 1)

- bəzən hesab edilir
 - qismən hesab edilir
 - hesab edilir
 - hesab edilmir
 - ziddiyətlidir
-

Sual: Dövlət və ictimai təşkilatlar tərəfindən bazarın tənzimlənməsi mütəşəkkil bazarın xarakterik xüsusiyyətlərindən (Çəki: 1)

- bəzən hesab edilir
 - qismən hesab edilir
 - hesab edilir
 - ziddiyətlidir
 - hesab edilmir
-

Sual: Mütəşəkkil bazar öz növbəsində bazardır (Çəki: 1)

- texniki
 - texnoloji
 - qaydaya salınmış
 - təşkil olunmayan
 - nəzarətdən çıxmış
-

Sual: Mütəşəkkil bazarlar təsnifləşdirilirmi? (Çəki: 1)

- təsnifləşdirilir
 - qanun yol vermir
 - təsnifləşdirilmir
 - qanun yol verir
 - struktur baxımından təsnifləşdirilir
-

Sual: Ticarət edilən aktivin növü mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə (Çəki: 1)

- aktivin növünə görədir
 - aktivin növünə görə deyil
 - təsnifləşdirilməsi əlamətinə aiddir
 - təsnifləşdirilir
 - təsnifləşdirilmir
-

Sual: Təşkilatçılıq səviyyəsi mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə (Çəki: 1)

- təsnifləşdirilmir
 - aktivin növünə görə deyil
 - təsnifləşdirilməsi əlamətinə aiddir
 - təsnifləşdirilir
 - aktivin növünə görədir
-

Sual: Bazarın yaranması mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə ... (Çəki: 1)

- aktivin növünə görə deyil
- aktivin növünə görədir
- təsnifləşdirilməsi əlamətinə aiddir
- təsnifləşdirilmir
- təsnifləşdirilir

Sual: Ticarətin forması mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə (Çəki: 1)

- təsnifləşdirilir
 - təsnifləşdirilmir
 - təsnifləşdirilməsi əlamətinə aiddir
 - aktivin növünə görədir
 - aktivin növünə görə deyil
-

Sual: Mütəşəkkil bazarı asılı olaraq təsnifləşdirmək olar (Çəki: 1)

- ticarət aktivinin növündən
 - bütün aktivlərdən
 - təşkilatçılıq səviyyəsindən
 - mənşəyindən
 - ticarət formasından
-

Sual: Ticarət aktivinin növündən asılı olaraq mütəşəkkil bazarlar bölünür (Çəki: 1)

- emissiya prospektinə
 - qiymətli kağızlar bazarına
 - mütəşəkkil əmtəə bazarına
 - kredit bazarına
 - valyuta bazarına
-

Sual: Az mütəşəkkil bazarlar ticarət prosesləri tənzimlənilir (Çəki: 1)

- hər tərəfli
 - bir tərəfli
 - heç də hər tərəfli olmadan
 - iki tərəfli
 - üç tərəfli
-

Sual: Yüksək mütəşəkkil bazarlarda ticarət prosesləri tənzimlənilir (Çəki: 1)

- üç tərəfli
 - iki tərəfli
 - praktiki olaraq hər tərəfli
 - hər tərəfli
 - bir tərəfli
-

Sual: Mənşəyinə görə mütəşəkkil bazarlar ola bilər: (Çəki: 1)

- özünü təşkil edən
 - mərkəzləşdirilmiş
 - özünü təşkil edən və mərkəzləşdirilmiş
 - yalnız mərkəzləşdirilmiş
 - yalnız özünü təşkil edən
-

Sual: Ticarət formasına görə fərqləndirilir: (Çəki: 1)

- topdan ticarət, pərakəndə ticarət
 - birja bazarları, birjadan kənar bazarlar
 - təşkil olunmuş topdan bazarlar, pərakəndə ticarət, birja bazarları
 - birja bazarları
 - küçə bazarları
-

Sual: Mütəşəkkil və qeyri-mütəşəkkil bazarlar ötən əsrin bölünməyə başlandı (Çəki: 1)

- ortalarından
 - axırlarından
 - 30-cu illərinə qədər
 - 50-ci illərinə qədər
 - 60-cı illərinə qədər
-

Sual: Bütün inkişaf etmiş ölkələrdə bazarlar praktiki olaraq tamamilə (Çəki: 1)

- təşkil olunan və nəzarət ediləndir
 - idarə ediləndir
 - təşkil olunan, idarə edilən və nəzarət ediləndir
 - idarə edilən və nəzarət ediləndir
 - yalnız nəzarət ediləndir
-

Sual: Birja ticarəti ya kapital, ya da əmtəə qruplarının ilə əlaqəlidir. (Çəki: 1)

- qeyri-aktivləri
 - torqları
 - aktivləri
 - qiymətli-kağızları
 - dividend
-

Sual: Birja ticarətində istənilən bazar iştirakçıları (Çəki: 1)

- iştirak edə bilməz
 - bəzən iştirak edə bilər
 - iştirak edə bilər
 - müvəqqəti iştirak edə bilər
 - iştirakı qadağandır
-

Sual: Birja ticarətində ticarətin inkişafının başlıca səbəbi olmuşdur (Çəki: 1)

- istehsalın tənəzzülü
 - cəmiyyətin inkişafı
 - böyük istehsalın inkişafı
 - kiçik biznesin inkişafı
 - biznesin tənəzzülü
-

Sual: İlk dövrlərdə birja ticarəti digər ticarət formalarından öz ticarət obyektinə görə (Çəki: 1)

- fərqlənirdi
 - qismən fərqlənirdi
 - fərqlənmirdi
 - tamamilə fərqlənirdi
 - ziddiyətlidir
-

Sual: Ötən əsrin 90-cı illərində birja institutları zəruri şərtlərdən biri idi (Çəki: 1)

- bazar münasibətlərinin
- alqı-satqının
- bazar münasibətlərinin inkişafının
- sazişlərin bağlanması
- danışıqların

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Yarmarka nədir? (Çəki: 1)

- ildə bir dəfə keçirilən bazar
- mövsümi bazar
- gündəlik təlabat bazarı
- topdansatış ticarətinin forması
- gündəlik bazar

Sual: Hərracda əsasən hansı məhsullar satılır? (Çəki: 1)

- əntiq əşyalar, rəsm əsərləri
- hər növ məhsullar
- qiymətli kağızlar
- yalnız rəsm əsərləri
- istehsal vasitələri

Sual: Hərraclar neçə növdə keçirilir? (Çəki: 1)

- 5
- 4
- 2
- 6
- 8

Sual: Hərrac komitəsinin tərkibinə kimlər daxildir? (Çəki: 1)

- kommertsant, sədr, ekspert, mühasib, hüquq məsləhətçisi, hərracçı
- hərracçı, sədr
- kommertsant, ekspert
- əmtəəşünas, ekspert
- kommertsant

Sual: Ticarət əməliyyatlarının xarakterindən asılı olaraq yarmarkanın təşkili istiqamətləri: (Çəki: 1)

- istifadə edilməyən məhsullar
- artıq məhsullar
- kənd təsərrüfatı malları
- ucuzlaşdırılmış məhsullar
- ilk dəfə dövriyyəyə buraxılan məhsullar

Sual: Hərrac nədir? (Çəki: 1)

- əvvəlcə müəyyən edilmiş yerdə və vaxtda fərdi xüsusiyyətlərə malik əmtəələrin satışı
- bütün növ məhsulların satışı

- istifadə edilmiş məhsulların satışı
 - məhsul sahibinin yüksək gəlir əldə etməsi vasitəsi
 - kooperasiya
-

Sual: Keçirilmə qaydasından təşkil formasından asılı olaraq hərracların hansı forması doğrudur? (Çəki: 1)

- gizli, aşkar
 - könüllü, məcburi
 - məcburi, gizli
 - aşkar könüllü
 - qiymətlərin artması və ya azaldılması
-

Sual: Sərginin funksiyaları hansılardır? (Çəki: 1)

- informasiya xidməti
 - reklam işinin təşkili
 - informasiya-məlumat bankının yaradılması
 - kommersiya xarakterli informasiyaların mübadiləsi
 - cavablar doğrudur
-

Sual: Yarmarkalar yaradılır (Çəki: 1)

- Tədavül sferasında inhisarsızlaşdırma üçün
 - Mal qıtlığını azaltmaq üçün
 - Tərəflər arasında işgüzar və təsərrüfat əlaqələrinin sərbəst qurulması
 - Regionlararası mal dövriyyəsi əməliyyatlarının fəallaşdırılması
 - İstehsal və tədavül sferasında inhisarsızlaşdırma üçün
-

Sual: Yarmarkalar keçirilə bilər (Çəki: 1)

- Yalnız xüsusi binalarda
 - Yalnız icarə olunmuş yerlərdə
 - Xüsusi və icarə olunmuş binalarda
 - Hökumətin icazəsi ilə xüsusi yerlərdə
 - Tərəflərin razılığı ilə xüsusi binalarda
-

Sual: Əgər hüquqi və fiziki şəxslər yarmarkada öz malını satmaq və ya reklam etmək istəyirsə, onda (Çəki: 1)

- Sifariş verməli və ya yer almalıdır (satdığı məhsulun həcmi qədər)
 - Yerin pulunu əvvəlcədən ödəməlidir (tarif sistemine əsasən)
 - Əvvəlcədən yer almalı və ya sifariş verməlidir (sahə metrə)
 - Vəsait ödəməlidir
 - Çek almalıdır
-

Sual: Yarmarkanın uğurlu keçirilməsi üçün lazımdır (Çəki: 1)

- satış stimullaşdırılmalıdır
 - iştirakçılar reklam olunmalıdır
 - iştirakçılar, satılan malların çeşidi və sayı haqqında əvvəlcədən təqribi məlumat olunmalıdır
 - iştirakçıları dəvət etmək lazımdır
 - reklam olunmalıdır
-

Sual: Satıcı və alıcılar üçün (Çəki: 1)

- birjalar yarmarkalara nisbətən əlverişlidir
 - yarmarkalar əlverişli, ucuz və etibarlıdır
 - yarmarkalar birjalara nisbətən əlverişlidir
 - birja ilə yarmarkanın fərqi yoxdur
 - birjalar əlverişli, ucuz və etibarlıdır
-

Sual: Yarmarkalar bölünür (Çəki: 1)

- beynəlxalq, regional, zonal
 - ümumrespublika, regional, zonal
 - beynəlxalq, regional, ümumrespublika, zonal
 - böyük, orta, kiçik
 - orta
-

Sual: Yarmarkalar təşkil olunur (Çəki: 1)

- yalnız xüsusi dövlət orqanlarında
 - yalnız mili kommersiona orqanlarında
 - dövlət idarəetmə orqanlarında və böyük kommersiona strukturlarında
 - ictimai orqanlarda
 - iqtisadi orqanlarda
-

Sual: Topdan yarmarkalar əsasən işləyir (Çəki: 1)

- mövsümi
 - fasiləsiz
 - yeri və vaxtı əvvəlcədən müəyyən olunmuş qrafiklə
 - birjaların təsiri altında
 - xüsusi
-

Sual: Konkret yarmarkaya rəhbərlik üçün yaradılır (Çəki: 1)

- yarmarka komitəsi
 - birja komitəsi
 - qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün geniş səlahiyyətə malik yarmarka komitəsi
 - hərrac komitəsi
 - sərgi komitəsi
-

Sual: Yarmarka komitəsinin tərkibinə daxil olan nümayəndələr (Çəki: 1)

- istehsal və kommersiona strukturları
 - elmi-tədqiqat institutları
 - dövlət, kommersiona, istehsal, elmi-tədqiqat strukturları
 - yalnız dövlət qurumları
 - yalnız kommersiona qurumları
-

Sual: Yarmarka komitəsidir (Çəki: 1)

- qeyri-kollegional orqandır
 - icra orqanıdır
 - kollegional orqandır
 - ictimai orqandır
 - xüsusi orqandır
-

Sual: Yarmarka komitəsi (Çəki: 1)

- yalnız iştirakçıları müəyyən edir
 - işçi orqanları yaradır
 - yarmarka iştirakçılarının tərkibini müəyyən edir və işçi orqanı yaradır
 - iş şəraiti yaradır
 - informasiya toplayır
-

Sual: Yarmarkanın işçi orqanıdır (Çəki: 1)

- marketing qrupu, sazişlərin uçotu
 - müdiriyyət, arbitraj şöbəsi
 - müdiriyyət, arbitraj, marketing qrupu, sazişlərin uçotu və s.
 - reklam və elanlar şöbəsi
 - marketing və reklam qrupu
-

Sual: Yarmarka ticarət əməliyyatlarının gedişidir (Çəki: 1)

- Arbitraj, informasiya və qeydiyyat şöbələrini əlaqələndirir
 - Arbitraj, informasiya və qeydiyyat şöbələrinə qismən nəzarət edir
 - Arbitraj, informasiya, müqavilələrin qeydiyyatı və uçotu şöbələrinə nəzarət edir və qismən tənzimləyir
 - Yarmarkanın işinə tam nəzarət edir
 - Yarmarkanın işini tənzimləyir
-

Sual: Hərrac mal satışı üsuludur (Çəki: 1)

- fərdi xarakterli malların
 - fərdi xarakteri olmayan malların
 - fərdi xarakterli malların əvvəlcədən müəyyən olunmuş vaxtda və yerdə açıq-aşkar satışı
 - xalq istehlakı mallarının
 - ictimai
-

Sual: Hərracın keçirilməsini həyata keçirir (Çəki: 1)


- Hərrac bölməsi
 - Hərrac şöbəsi
 - Hərrac komitəsi
 - Satış bölməsi
 - Ticarət komissiyası
-

Sual: Malların ekspert qiymətləndirilməsi müəyyən etməklə yekunlaşır (Çəki: 1)

- Müqavilə qiymətinin
 - Ehtimal qiymətin
 - Start qiymətinin
 - Katirovka qiymətinin
 - Ən yüksək qiymətin
-

Sual: Bəzi hallarda satıcı və hərrac iştirakçısı aşağı qiymətə razılaşır (Çəki: 1)

- minimal qiymətdən
 - katirovka qiymətindən
 - «ehtiyat» qiymətindən
 - birja qiymətindən
 - xüsusi qiymətdən
-

Ad	0701
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Ticarət-sənaye palatasıdır (TSP) (Çəki: 1)

- azad sahibkarlığın qorunması üzrə təşkilat
- beynəlxalq əlaqələrin qorunması üzrə təşkilat
- beynəlxalq normaların və azad sahibkarlıq ənənələrinin qorunması
- investisiya şirkəti
- investisiya fondu

Sual: Ticarət-sənaye palatası (Çəki: 1)

- biznesin inkişafı üzrə dövlət təşkilatı
- kənd təsərrüfatının inkişafı üzrə dövlət qurumu
- biznesin iştirakı üzrə dövlətin təsirli ictimai güclərindən biri
- ictimai birlikdir
- qeyri-ictimai birlikdir

Sual: Avropada ilk TSP yaradılıb (Çəki: 1)

- XV əsrdə
- XIV əsrdə
- XVI əsrdə
- XIX əsrdə
- XX əsrdə

Sual: Ticarət palatası institutu öz tarixini başlayıb (Çəki: 1)

- 1480-də
- 1370-də
- 1555-də
- 1600-da
- 1830-da

Sual: Ticarət palatası ilk dəfə yaradılıb (Çəki: 1)

- Edenburq (İngiltərə)
- Moskva
- Marsel (Fransa)
- Bakı
- Tbilisi

Sual: Ticarət-sənaye palatası təsisçilərin təşəbbüsü ilə yaradılır (Çəki: 1)

- 5
- 15
- 25
- 35
- 10

Sual: Ticarət palatasının qeydiyyatını həyata keçirir (Çəki: 1)

- Vergilər Nazirliyi
 - Yerli orqanlar
 - Ədliyyə Nazirliyi
 - Hüquq-mühafizə orqanları
 - Güc strukturları
-

Sual: Ticarət palatası fəaliyyətini dayandırır (Çəki: 1)

- Yenidən təşkil olunma, birləşdirmə
 - Yenidən təşkil olunduqda, birləşdirildikdə, ləğv edildikdə və yuxarı orqanlar qərar qəbul etdikdə
 - Birləşdikdə
 - Yuxarı orqanlar qərar qəbul etdikdə
 - Ləğv edildikdə
-

Sual: Ticarət palatasının əmlakı formalaşdırılır (Çəki: 1)

- üzvlük haqqı ilə
 - təsərrüfat fəaliyyətindən gələn gəlirlə
 - üzvlük haqqı, təsərrüfat fəaliyyətindən gələn gəlir və digər daxilolmalar hesabına
 - digər daxilolmalar və yardımçı təsərrüfatdan gələn gəlirlər hesabına
 - müxtəlif rüsumlar
-

Sual: Ticarət palatasının ali idarəedici orqanıdır (Çəki: 1)

- konfrans
 - ümumi iclas
 - qurultay
 - konqres
 - iclas
-

Sual: TSP-nin tərkibin daimi fəaliyyətdə olan komitələr daxildir (Çəki: 1)

- 5
 - 20
 - 15
 - 35
 - 40
-

Sual: Yarmarka və sərgilərin tipləri mövcuddur (Çəki: 1)

- satış yarmarkaları
 - sərgilər, sahə yarmarkaları
 - əsas ticarət yarmarkaları
 - kiçik ticarət yarmarkaları
 - yarmarkalar, sərgilər
-

Sual: Sərgi tiplərindən biridir (Çəki: 1)

- xüsusi sərgi
- firmanın sərgisi
- hər hansı firma və ya şirkətin sərgisi, xüsusi sərgi
- xüsusi yarmarka

Sual: Miqyasına görə sərgilər ola bilər (Çəki: 1)

- az ixtisaslaşdırılmış
 - çox ixtisaslaşdırılmış
 - az ixtisaslaşdırılmış, çox ixtisaslaşdırılmış və universal
 - regional
 - milli
-

Sual: Sərgilərdə dövlət nəzarəti çox olan ölkələr (Çəki: 1)

- Almaniya
 - İtaliya
 - Fransa
 - İspaniya
 - Bütün cavablar doğrudur
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	60
Maksimal faiz	60
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Əmək bazarı nədir? (Çəki: 1)

- əmək bazarı-minlərlə işçilərin və işə götürülənlərin öz arasında görüşdüyü və qarşılıqlı fəaliyyət göstərdiyi mürəkkəb sosial-iqtisadi hadisədir
 - əmək bazarı-işçi qüvvəsidir
 - əmək bazarı-işçi qüvvəsi deyil, göstərilən xidmətdir
 - məşğulluq xidmətinin formasıdır
 - məşğulluq xidmətinin formasıdır
-

Sual: Əmək bazarının neçə növü var? (Çəki: 1)

- xarici əmək bazarı
 - daxili əmək bazarı
 - xarici və daxili əmək bazarı
 - beynəlxalq, milli və regional
 - regional əmək bazarı
-

Sual: Məkan ölçüsündən, inzibati ərazi çərçivəsindən asılı olaraq əmək bazarının növləri hansılardır? (Çəki: 1)

- milli, yerli, beynəlxalq
 - milli, beynəlxalq
 - daxili, xarici
 - regional
 - milli
-

Sual: Beynəlxalq əmək bazarı nədir? (Çəki: 1)

- müxtəlif ölkə və qitələri əhatə edir
 - ölkə daxilini əhatə edir
 - regionları əhatə edir
 - işçi qüvvəsinə tələb və təklifi proqnozlaşdırmaq
 - milli bazarı əhatə edir
-

Sual: Daxili əmək bazarı: (Çəki: 1)

- hər hansı peşə üzrə işçi qüvvəsinin bir müəssisədən digərinə keçməsidir
 - bir müəssisə daxilində işçilərin bir vəzifədən digərinə keçməsi ilə əlaqədar meydana gəlir
 - işsizliyin ləğv edilməsi ilə əlaqədar regionlararası fəaliyyəti əhatə edən əmək bazarıdır
 - sərbəst iş yerlərinin uçotudur
 - struktur bölmələr
-

Sual: Kamillik dərəcəsinə və səviyyəsinə görə bazarlar neçə yerə ayrılır? (Çəki: 1)

- natamam bazar
 - kölgəli bazar
 - tənzimlənən bazar
 - natamam, kölgəli və tənzimlənən bazar
 - sağlam rəqabət bazarı
-

Sual: Məşğulluq nədir? (Çəki: 1)

- vətəndaşların qanunvericiliyinə zidd olmayan və qazanc gətirən hər hansı fəaliyyətidir
 - vətəndaşların qazanc gətirən bütün növ işlə məşğul olmasıdır
 - qazanc gətirməyən ictimai işlərlə məşğul olmasıdır
 - işsizliyin aradan qaldırılması
 - vakansiya yerləri
-

Sual: Məşğulluğun hansı növlərini fərqləndirirlər? (Çəki: 1)

- məhsuldar
 - rasiona
 - səmərəli
 - məhsuldar, rasiona, səmərəli
 - əhalinin sosial müdafiəsi
-

Sual: Müvəqqəti məşğulluq nədir? (Çəki: 1)

- müvəqqəti kontraktlar üzrə və ya podrat şərtlərlə işləmək
 - daimi iş yerinə sahib olmaq
 - əlavə gəlir əldə etmək
 - yeni iş yerləri açmaq
 - əlavə məsrəflər
-

Sual: Mövsümi məşğulluq nədir? (Çəki: 1)

- il ərzində eyni dərəcədə gərginliklə işləməyən mövsümi iş yeri
 - il ərzində eyni dərəcədə gərginliklə işləyən iş yeri
 - mövsümi iş yerlərinin açılması
 - sabit iş yeri
 - qeyri-sabit iş yeri
-

Sual: İşsizliyin mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- işləmək işləməyən vətəndaşlar məcmusu
 - əmək qabiliyyətli əhalinin iş tapa bilməməsi
 - müvəqqəti iş yeri
 - işsizliyə görə müavinət almaq
 - rüsum ödəmək
-

Sual: İşsizliyin hansı növləri var? (Çəki: 1)

- friksion işsizlik
 - struktur işsizlik
 - tsiklik işsizlik
 - birinci üç variant doğrudur
 - məcburi işsizlik
-

Sual: Əmək bazarının fəaliyyət göstərməsində neçə prinsipial vəziyyət qeyd olunur (Çəki: 1)

- 7
 - 3
 - 6
 - 8
 - 4
-

Sual: Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklif arasında iqtisadi münasibətlərin məcmusu (Çəki: 1)

- vacib olmayan şərtlərdəndir
 - əmək birjasının məzmunudur
 - əmək bazarının fəaliyyət göstərməsi üçün prinsipial vəziyyət
 - əmək bazarının konyukturu
 - ziddiyətlidir
-

Sual: Müxtəlif sosial-iqtisadi maraqların kəsişməsi əmək bazarının fəaliyyətinin (Çəki: 1)

- vacib olmayan şərtlərdəndir
 - əmək birjasının məzmunudur
 - əmək bazarının fəaliyyət göstərməsi üçün prinsipial vəziyyət
 - tərkibidir
 - tərkibi deyil
-

Sual: Müəssisənin mövqeyi baxımından əməkdaşların qarşılıqlı münasibəti (Çəki: 1)

- əmək birjasının məzmunudur
 - vacib olmayan şərtlərdəndir
 - əmək bazarının fəaliyyət göstərməsi üçün prinsipial vəziyyət
 - tərkibidir
 - tərkibi deyil
-

Sual: Əmək bazarının fəaliyyət göstərməsi üçün vacib olan elementlərin sayı (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 7
 - 9
-

Sual: İş qüvvəsinin ayrılmaz hüququ (Çəki: 1)

- əmək birjasının əsas prinsipidir
 - əmək bazarının əsas prinsipi ola bilməz
 - əmək bazarının əsas prinsiplərindəndir
 - tərkibidir
 - tərkibi deyil
-

Sual: Alıcı və satıcı təmasının uzun müddətli olması (Çəki: 1)

- əmək birjasının əsas prinsipidir
 - əmək bazarının əsas prinsipi ola bilməz
 - əmək bazarının əsas prinsiplərindəndir
 - tərkibidir
 - tərkibi deyil
-

Sual: Sazişlərin pula nəğd olmayan hesablaşmaları (Çəki: 1)

- əmək birjasının əsas prinsipidir
 - əmək bazarının əsas prinsipi ola bilməz
 - əmək bazarının əsas prinsiplərindəndir
 - tərkibidir
 - tərkibi deyil
-

Sual: Böyük həcmdə institutsional strukturların xüsusi növü (Çəki: 1)

- əmək birjasının əsas prinsipidir
 - əmək bazarının əsas prinsipi ola bilməz
 - əmək bazarının əsas prinsiplərindəndir
 - tərkibidir
 - tərkibi deyil
-

Sual: Sazişlərin yüksək səviyyədə fərdiləşdirilməsi (Çəki: 1)

- tərkibidir
 - əmək bazarının əsas prinsipi ola bilməz
 - əmək bazarının əsas prinsiplərindəndir
 - əmək birjasının əsas prinsipidir
 -) tərkibi deyil
-

Sual: Əmək bazarının əsas tərkib hissəsi (Çəki: 1)

- bütün maddəli işçi qüvvəsini əhatə edən təklifin məcmusu
 - iqtisadiyyatın maddəli işçi qüvvəsinə olan tələbin məcmusu
 - [iqtisadiyyatın maddəli işçi qüvvəsinə olan tələb və təklifin məcmusu
 - məşğulluq proqramı üçün maddəli işçi qüvvəsi
 - əmək birjalrı
-

Sual: Əmək bazarının əsas elementləri (Çəki: 1)

- Fond birjalrı
 - Əmək bazarında subyektlər arasında əlaqələrin tənzimlənməsi
 - Əhəlinin məşğulluq xidməti
 - Əmək bazarının infrastrukturu
 - Əmək bazarının subyektləri
-

Sual: Əmək bazarının əsas subyektləridir (Çəki: 1)

- işə götürənlər
 - muzzdu işçilər
 - işəgötürənlər və muzzdu işçilər
 - vasitəçilər
 - brokerlər
-

Sual: Əmək bazarının konyukturudur (Çəki: 1)

- əmək qabiliyyətli əhali
 - məşğul əhəlinin sayı
 - əmək bazarının bütün strukturları arasında tələblə təklifin nisbəti
 - işsiz əhəlinin sayı
 - əcnəbi işçilərin sayı
-

Sual: Əmək bazarının infrastrukturu (Çəki: 1)

- dövlət müəssisələri
 - məşğulluqla məşğul olan qeyri-dövlət müəssisələri
 - əmək birjası
 -) firma və müəssisələrin kadr xidməti
 - ictimai təşkilat və fondlar
-

Sual: «Əhəlinin məşğulluğu haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir (Çəki: 1)

- 1990-cı ildə
 - 2010-cu ildə
 - 2001-ci ildə
 - 2009-cu ildə
 - 2005-ci ildə
-

Sual: Azərbaycan Respublikasında məşğul əhəli sayılır (Çəki: 1)

- əmək müqaviləsi olmayanlar
 - özlərini sərbəst işlə təmin edənlər
 - əmək haqqı ödənilən ictimai işçilər
 - hərbi xidmətçilər
 - əmək müqaviləsi ilə işləyənlər
-

Sual: Azərbaycan Respublikasının məşğul əhəlisidir (Çəki: 1)

- əmək qabiliyyətli əyani tələblər
 - üzürlü səbəbdən işdə olmayanlar (məzuniyyət, xəstəlik və s.)
 - mülki-hüquqi müqavilə ilə işləyən işçilər
 - əyani tələbələr (əmək qabiliyyətli), üzürlü səbəbdən işdə olmayanlar, mülki-hüquqi müqavilə ilə işləyənlər
 - tələbələr
-

Sual: Neçə məşğulluq statusu fərqləndirilir? (Çəki: 1)

- 4
- 3
- 5
- 2

Sual: Muzdlu işçilər o işçilərə deyilir ki (Çəki: 1)

- sərhəddi keçən işçilər müqavilə bağladıqda
 - gömrük rüsumu ödəyən əcnəbi işçilər
 - əmək fəaliyyətinin şəraiti haqqında müəssisə rəhbərinin yazılı və ya şifahi razılığı
 - əcnəbilər
 - miqrantlar
-

Sual: Məşğulluğun üç növü fərqləndirilir (Çəki: 1)

- Tam, qismən və sərbəst seçilən məşğulluq
 - Qismən, məhsuldar və sərbəst seçilən məşğulluq
 - Tam, məhsuldar və sərbəst seçilən məşğulluq
 - Tam, qeyri-məhsuldar və sərbəst seçilən məşğulluq
 - Qismən, qeyri-məhsuldar və məcburi seçilən məşğulluq
-

Sual: Əhalinin cinsi yetkin hissəsi sayılır (Çəki: 1)

- əhalinin demoqrafik qrupu
 - əhalinin sosial qrupu
 - əhalinin sosial-demoqrafik qrupu
 - əhalinin iqtisadi qrupu
 - əhalinin sosial-iqtisadi qrupu
-

Sual: Əhalinin əmək fəaliyyətli aktiv hissəsi (gənc qrup) (Çəki: 1)

- 25-30 yaş
 - 18-25 yaş
 - 16-29 yaş
 - 20-30 yaş
 - 35-40 yaş
-

Sual: Orta yaş qrupu (Çəki: 1)

- 30-35 yaş
 - 25-30 yaş
 - 30-49 yaş
 - 40-45 yaş
 - 30-40 yaş
-

Sual: Təqaüd yaşından əvvəl yaş həddi (əmək qabiliyyətli əhalinin hansı yaşdan yuxarı) (Çəki: 1)

- 40
 - 60
 - 50
 - 70
 - 55
-

Sual: Əmək bazarının segmentləşdirilməsi (Çəki: 1)

- iş qüvvəsi məhdudlaşdırılmır
- əcnəbi iş qüvvələri hesabına əmək bazarı formalaşdırılır
- ölkə sərhədləri daxilində çevik iş qüvvəsinin məhdudlaşdırılması

- iş qüvvəsi əmək bazarında formalaşır
 - iş qüvvəsi tələb-təkliflə məhdudlaşdırılır
-

Sual: İlk əmək bazarı üçün xarakterikdir (Çəki: 1)

- işçilərin yenidən hazırlanması
 - peşəkar irəliləmə imkanlarının olması
 - progressiv texnologiyaların olması
 - idarəetmə sisteminin olması
 - əmək haqqının yüksək, məşğulluq səviyyəsinin sabit olması
-

Sual: Təkrar əmək bazarı üçün xarakterikdir (Çəki: 1)

- əhalinin yaşlı hissəsi
 - əmək haqqının aşağı olması
 - peşəkarına irəliləmə imkanının olmaması
 - texnika və texnologiyaların sərf olması
 - məşğulluğun qeyri-sabitliyi və kadr axıcılığının yüksək olması
-

Sual: Əmək bazarının seqmentlərə bölünməsinin səbəbləri (Çəki: 1)

- istehsalda iqtisadi effektivlik səviyyəsi
 - əməyin sosial effektivlik səviyyəsi
 - istehsalda əməyin sosial-iqtisadi səviyyəsi
 - istehsalda iqtisadi effektivlik səviyyəsi, əməyin sosial effektivlik səviyyəsi, istehsalda əməyin sosial-iqtisadi səviyyəsi
 - bazarın konyukturu
-

Sual: Daxili əmək bazarı şərtlənir (Çəki: 1)

- müəssisədə işçilərin sayı və təşkililə
 - məşğulluq səviyyəsilə
 - avadanlıqdan istifadə dərəcəsilə
 - təkrar yaradılan iş yerləri ilə
 - ləğv edilən iş yerlərinin sayı ilə
-

Sual: Xarici əmək bazarı işəgötürən və maddəli işçilər arasında münasibətlər sistemidir (Çəki: 1)

- ölkə, region
 - region, sahələr
 - ölkələr, region, sahələr
 - ölkələr, müəssisələr, region
 - ölkələr, müəssisələr, sahələr
-

Sual: İqtisadiyyatda məşğul olan əhalini şərti olaraq qruplara bölmək olar (Çəki: 1)

- tələbələr
 - rəsmi dövlət və rəsmi qeyri-dövlət bölməsində çalışanlar
 - rəsmi dövlət və qeyri-rəsmi xüsusi bölmədə çalışanlar
 - qeyri-rəsmi dövlət və qeyri-rəsmi xüsusi bölmədə çalışanlar
 - dövlət və qeyri-dövlət bölməsində çalışanlar
-

Sual: İşsizliyi öyrənərkən xüsusi olaraq fikir vermək lazımdır (Çəki: 1)

- işsizlərin statusu
- işsizliyin səviyyəsi

- təbii işsizlik
 - işsizliyin tipi və müddəti
 - işsizliyin əhatə etdiyi sahələr və işsizlərin hərəkəti
-

Sual: Məşğulluq siyasəti tədbirlərin məcmusudur (Çəki: 1)

- cəmiyyət üzvlərinin sosial inkişafına təsir
 - cəmiyyət üzvlərinin iqtisadi inkişafına təsir
 - cəmiyyətin və hər bir cəmiyyət üzvünün sosial-iqtisadi inkişafına birbaşa və ya dolayısı ilə təsir
 - əmiyyətin sosial-iqtisadi inkişafına təsir
 - əmək bazarının konyukturu
-

Sual: Məşğulluq siyasətinin müxtəlif səviyyələri vardır (Çəki: 1)

- beynəlxalq, regional, sahə
 - sahə, region, lokal
 - ümumdövlət, regional və lokal
 - lokal, sahə
 - region, sahə, lokal
-

Sual: Məşğulluq siyasətinin əsas modellərinin sayı (Çəki: 1)

- 2
 - 4
 - 3
 - 7
 - 6
-

Sual: Məşğulluq siyasətində avropa modelidir (Çəki: 1)

- əmək haqqının yüksəldilməsi
 - əmək məhsuldarlığının yüksəldilməsi
 - əmək məhsuldarlığının yüksəldilməsi ilə işçilərin sayının azaldılması
 - əmək məhsuldarlığının yüksəldilməsi ilə işsizlərin sayının azaldılması
 - əmək haqqının azaldılması
-

Sual: Skandinaviya modeli təmin etməyə əsaslanır (Çəki: 1)

- bütün zəhmətkeşlərin dövlət qulluğunda təmin edilməsi
 - bütün zəhmətkeşlərə dövlət yardımının verilməsi
 - əmək haqqının orta səviyyəsilə dövlət bölməsində praktiki olaraq bütün zəhmətkeşlər üçün iş yerlərinin yaradılması
 - qeyri-dövlət bölməsində işçilərin əmək məhsuldarlığının artırılması
 - sosial bərabərliyi
-

Sual: Amerikan modeli iş yerlərinin yaradılmasına istiqamətlənir (Çəki: 1)

- iqtisadi aktiv əhalinin yüksək məhsuldarlığının olması
 - iqtisadi aktiv əhalinin məhsuldarlığının aşağı olması
 - iqtisadi aktiv əhalinin müəyyən hissəsi üçün yüksək məhsuldarlığın tələb olunmaması
 - əhalinin qeyri-aktiv hissəsinin iş yerləri ilə təmin olunması
 - sosial bərabərsizliyi
-

Sual: Məşğulluq siyasəti vasitələrinin seçilmiş əsas variantları (Çəki: 1)

- 4
 - 3
 - 2
 - 5
 - 6
-

Sual: Fəal məşğulluq siyasətidir (Çəki: 1)

- işsizlik səviyyəsinin azaldılması məqsədilə dövlətin iqtisadi və təşkilati tədbirləri
 - işsizlik səviyyəsinin azaldılması məqsədilə dövlətin iqtisadi tədbirləri
 - işsizlik səviyyəsinin azaldılması məqsədilə dövlətin hüquqi, təşkilati və iqtisadi tədbirləri
 - işsizlik səviyyəsinin azaldılması məqsədilə məhsuldarlığın yüksəldilməsi tədbirləri
 - verginin azaldılması məqsədilə dövlətin sosial-iqtisadi tədbirləri
-

Sual: Məşğulluğun passiv siyasətində ödənilən yardımlar (Çəki: 1)

- iş yerlərinin seçilməsi məqsədilə işsizlərə yardımların edilməsi
 - dövlətin məşğulluq xidmətinə etdiyi yardımlar
 - iş yerlərinin seçilməsi məqsədilə işsizlərə dövlət məşğulluq xidmətlərinin etdiyi yardımlar
 - əlavə yardımların dövlət məşğulluq xidmətləri tərəfindən dayandırılması
 - iş yerlərinin seçilməsinə qədər ödənişlərin dayandırılması
-

Sual: İş qüvvəsi bölünür (Çəki: 1)

- sosial və ictimai
 - ərazi və ictimai
 - sosial-ictimai və ərazi
 - sosial və ərazi
 - ekstremal, sosial və ərazi
-

Sual: İctimai-sosial sahədə iş qüvvələrinin çevikliyi (Çəki: 1)

- müxtəlif səbəblərdən əmək fəaliyyətinin dayandırılması
 - əmək fəaliyyətinin müxtəlif proseslərdən asılı olaraq dayandırılması
 - müxtəlif səbəblərdən əmək fəaliyyətinin məzmununda baş verən dəyişikliklər
 - əmək fəaliyyətinin məzmununun dəyişməsi nəticəsində
 - əmək birjalarının aktivliyi nəticəsində
-

Sual: 391. İş qüvvəsinin ərazi üzrə çevikliyi (Çəki: 1)

- istehsalın başqa sahələrlə qarışdırılması
 - miqrasiya xidməti
 - əhali miqrasiyası
 - istehsal güclərinin qarışdırılması
 - yerli miqrasiya
-

Sual: Emiqrasiya (Çəki: 1)

- digər ölkənin ərazisinə əhalinin getməsi
 - əhalinin qayıtması
 - hər hansı bir ölkənin sərhəddindən əhalinin digər ölkəyə keçməsi
 - hər hansı bir ölkənin ərazisinə əhalinin gəlməsi
 - əhalinin miqrasiyası
-

Sual: İmmiqrasiya (Çəki: 1)

- hər hansı ölkənin sərhəddindən əhalinin gətməsi
- əhali axını
- hər hansı bir ölkənin ərazisinə əhalinin gəlməsi
- miqrasiya xidməti
- əhalinin uçuşu

Sual: Əhali miqrasiyası bölünür (Çəki: 1)

- daimi və müvəqqəti miqrasiya
- geri qayıdan və qayıtmayan miqrasiya
- daimi, müvəqqəti, geri qayıdan və qayıtmayan miqrasiya
- uzunmüddətli miqrasiya
- qayıtmayan miqrasiya

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Vergi nədir? (Çəki: 1)

- ölkənin iqtisadi həyatına təsir göstərən mühüm vasitə
- hüquqi və fiziki şəxslərdən dövlət büdcəsinə məcburi tutulan tədiyyə
- iş fəaliyyəti nəticəsində gəlirdən verilən müəyyən məbləğdir
- ölkənin maliyyə bazarını formalaşdıran institut
- rüsumların toplanması

Sual: Verginin növləri: (Çəki: 1)

- aksiz vergisi
- əlavə dəyər vergisi
- torpaq vergisi
- mənfəət vergisi

Sual: Verginin funksiyaları hansılardır? (Çəki: 1)

- stimullaşdırıcı
- nəzarətedici
- tənzimləyici
- həvəsləndirici
- bölüşdürücü

Sual: Vergi tutma sisteminin növləri: (Çəki: 1)

- qeyri-mütənasib
- progressiv
- reqressiv
- [artan məhsuldarlığa görə vergi
- mütənasib

Sual: Əlavə dəyər vergisinin obyektləri: (Çəki: 1)

- hüquqi şəxslərdən tutulan vergilər
 - fiziki şəxslərdən tutulan vergilər
 - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının qeydiyyatından tutulan vergilər
 - əcnəbi hüquqi və fiziki şəxslərdən tutulan vergilər
 - istehsal edilmiş məhsulun həcmindən onun istehsalına sərf edilmiş xammal, materialın dəyərini sərfnəzər edilməsi
-

Sual: Aksiz nədir? (Çəki: 1)

- kəsmək, uçota almaq
 - istifadəsi zərərli məhsullara qadağa qoymaq
 - onlara nəzarət etmək
 - yerli məhsulları stimullaşdırmaq
 - uçotdan silmək
-

Sual: Aksiz vergisinə cəlb edilən məhsul növləri: (Çəki: 1)

- siqaret, spirtli içkilərə
 - bütün istehlak məhsullarına
 - qida məhsullarına
 - yüngül sənaye məhsullarına
 - kənd təsərrüfatına
-

Sual: İdxal-ixrac əməliyyatlarını stimullaşdırmaq məqsədilə hansı strategiyalardan istifadə olunur? (Çəki: 1)

- sərbəst ticarət
 - proteksionist, sərbəst ticarət
 - ixrac yönümlü istehsal
 - az tapılan mallar bazarının doldurulması
 - məhdudiyət
-

Sual: İqtisadi münasibətlərin tənzimlənməsində dövlətin əsas aləti (Çəki: 1)

- sosial
 - miqrasiya
 - vergi
 - xarici ticarət
 - daxili ticarət
-

Sual: Vergi (Çəki: 1)

- dövlətin yarandığı dövrdən cəmiyyətdə iqtisadi münasibətlərin formalaşması
 - cəmiyyətdə iqtisadi münasibətlər sferası
 - dövlətin yarandığı dövrdən cəmiyyətdə iqtisadi münasibətlərin mühüm hissəsi
 - iqtisadi münasibətlər sistemi
 - ictimai münasibətlər sistemi
-

Sual: Dövlət quruluşunun inkişafı və dəyişdirilməsi (Çəki: 1)

- həmişə vergi sisteminin dəyişdirilməsi ilə müşayiət olunmur
- həmişə xərclərin azaldılması ilə müşayiət olunur
- həmişə vergi sisteminin dəyişməsi ilə müşayiət olunur
- istehsal xərclərinin azaldılmasına səbəb olur

istehsal xərclərinin azaldılmasına səbəb olmur

Sual: Büdcənin formalaşmasının əsas səbəbidir (Çəki: 1)

- yalnız vergilər
 - yalnız ödəmələr
 - vergi yığımları və ödəmələr
 - gömrük yığımları
 - mənfəətdən ödəmələr
-

Sual: Büdcənin gəlir hissəsi növbəti göstəricilərdən asılıdır: (Çəki: 1)

- vergi bazasının artımı
 - ölkənin vergi sistemi
 - dövlət vergi xidmətinin effektiv təşkili
 - vergi bazasının artımı, ölkənin vergi sistemi, dövlət vergi xidmətinin effektiv təşkili
 - qanunvericilikdən
-

Sual: Vergi qanunvericiliyi müəyyən edir (Çəki: 1)

- vergiləri
 - rüsumları
 - rüsumları və digər vacib ödəmələri
 - vergi sistemi quruculuğu prinsiplərini
 - taarifləri
-

Sual: «Digər ödəmələr» dedikdə, dövlət büdcədən kənar fondlarına ödəmələr başa düşülür (Çəki: 1)

- Tibbi sığorta fondu
 - Məşğulluq fondu
 - Sosial sığorta fondu
 - Yol və ərazi fondları
 - Pensiya fondu, tibbi sığorta fondu
-

Sual: Vergi tutulan obyektlərə aiddir: (Çəki: 1)

- iş və xidmətlər, digər obyektlər
 - vergi ödəyənlərin ayrı-ayrı fəaliyyət növləri
 - qiymətli kağızlarla əməliyyat və təbii ehtiyatlardan istifadə
 - hüquqi və fiziki şəxslərin əmlakı və digər obyektlər
 - gəlirlər (mənfəət), müəyyən malların dəyəri
-

Sual: Nəzərdə tutulur ki, eyni obyekt cəlb oluna bilər (Çəki: 1)

- vergi ödənilən müxtəlif dövrlərdə ayrı-ayrı fəaliyyət növləri bir dəfə
 - bir fəaliyyət növü bir neçə dəfə
 - eyni fəaliyyət növü vergi ödənilən dövrdə bir dəfə
 - ayrı-ayrı fəaliyyət növləri bir neçə dəfə
 - vergilərə
-

Sual: Qanunvericiliklə müəyyən olunmuş qaydada vergidə müəyyən güzəştlər ola bilər (Çəki: 1)

- vergi obyektinin maksimum olması
- vergi obyektinin elementlərinin müəyyən həddi aşmaması
- müəyyən kateqoriyadan olan ödəyicilərin olması

- vergi dərəcələrinin aşağı olması
 - vergi obyektinin minimum olması
-

Sual: Vergi ödəyicilərinin vəzifəsidir (Çəki: 1)

- maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı
 - vergi orqanlarına lazımi sənədləri təqdim etmək
 - vergi orqanlarının yoxlaması nəticəsində qeyd olunan məbləğin mühasibatlıqda hesabatını aparmaq və düzəliş etmək
 - yalnız maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı vergi orqanlarına təqdim etmək
 - mühasibat uçotu aparmaq, maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı
-

Sual: «Azərbaycan Respublikasında vergi sisteminin əsasları haqqında» qanunda müəssisə, təşkilat və fiziki şəxslər haqqında üç səviyyəli sistem müəyyənləşdirilmişdir (Çəki: 1)

- dövlət vergisi
 - muxtar respublika və vilayət vergiləri
 - yerli vergilər, yəni şəhər və yaşayış məntəqələrinin vergisi
 - dövlət vergisi, muxtar respublika və vilayət vergiləri, yerli vergilər, yəni şəhər və yaşayış məntəqələrinin vergisi
 - aksizlər
-

Sual: Aksizlər, əlavə dəyər vergisi, fiziki şəxslərdən gəlir vergisi, büdcələr arasında asılı olaraq bölünür (Çəki: 1)

- vəziyyətdən, yəni ayrı-ayrı ərazilərin maliyyə imkanlarından və faiz hesablamalarından
 - ayrı-ayrı ərazilərin maliyyə vəziyyəti və onun həcmindən
 - ayrı-ayrı ərazilərin maliyyə imkanları və faiz hesablamalarının dəyişməsindən
 - regionların inkişafından
 - regionların sabitliyindən
-

Sual: Dövlət büdcəsinin formalaşmasında normativlər təsdiq olunur (Çəki: 1)

- hər ay
 - hər rüb
 - illik
 - 5 illik
 - 3 illik
-

Sual: O vergilər regional vergilər adlarını ki, fiziki şəxslərin əmlakının hissəsi yerli büdcəyə yönəldilir (Çəki: 1)

- 2/3 hissə
 - 1/3 hissə
 - yarısı
 - 60 %
 - 80%
-

Sual: Vergi bir neçə əlamətlər üzrə təsnifləşdirilə bilər ki, vergi tutumunun subyektinə görə təsnifləşdirilir (Çəki: 1)

- gəlirdən vergilər
- idxaldan vergilər
- hüquqi və fiziki şəxslərdən vergilər
- vərəsəlik və ya bağışlamadan vergilər
- ixracdan vergilər

Sual: Vergi tutumunun obyektinə görə vergi təsnifləşdirilə bilər (Çəki: 1)

- bağışlamadan vergilər
- vərəsəlik vergilər
- gəlirdən vergilər
- idxaldan vergilər
- əmlakdan vergilər

Sual: Formalaşma mexanizminə görə verginin təsnifatı (Çəki: 1)

- birbaşa vergilər
- vərəsəlik və bağışlamadan vergilər
- dolayı vergilər
- birbaşa və dolayı vergilər
- idxaldan vergilər

Sual: Cəlb olunma mənbəyinə görə vergilərin təsnifatı (Çəki: 1)

- əmək haqqından vergilər
- dividenddən vergilər
- resurs ödəmələri
- əmək haqqından vergilər, dividenddən vergilər, resurs ödəmələri
- vərəsə və bağışlamadan vergilər

Sual: Hüquqi şəxslər üçün verginin növü (Çəki: 1)

- torpaq vergisi
- birja yığımları
- lisenziya yığımları
- reklam işlərinə görə vergi
- aksiz

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Malların daşınmasının stimullaşdırılması və məhdudlaşdırılması qaydalarından asılı olaraq strategiyalar müəyyən edilir (Çəki: 1)

- 6
- 5
- 4
- 3
- 2

Sual: İdxal-ixrac əməliyyatlarına təsir vasitələri bölünür: (Çəki: 1)

- taariflə
- qeyri-taarif

- taarif və qeyri-taarif
 - ekspert
 - eksperiment
-

Sual: İdxal-ixrac əməliyyatlarına dövlətin yüngül yanaşma strategiyasıdır (Çəki: 1)

- idxal-ixrac əməliyyatlarına kvotaların verilməsi
 - lisenziyalaşdırma
 - milli standartların, idxal olunan mallar üçün texniki və sanitariya normalarının tətbiqi
 - xarici ticarətdə ayrı-seçkilik
 - taariflərlə təsir
-

Sual: Gömrük rüsumlarının müxtəlif dərəcələri fərqləndirilir (Çəki: 1)

- gömrük dəyərindən faizlə hesablama
 - gömrüyə cəlb olunan malın bir vahidindən hesablanan rüsum
 - hər iki hesablama əsasında kombine edilmiş rüsum
 - ümumi
 - həmcins, spesifik və kombine edilmiş rüsumlar
-

Sual: Gömrük məcəlləsi ixrac-idxal əməliyyatlarını növbəti rejimlərdə aparmağa imkan verir (Çəki: 1)

- sərbəst dövriyyə üçün buraxılma, reinport
 - gömrük anbarlarında, sərbəst gömrük zonalarında əməliyyat
 - tranzit, rüsumsuz ticarət
 - emal
 - tranzit
-

Sual: Azərbaycan Respublikasında gömrük ərazisi üçün məsafə müəyyən edilmişdir (Çəki: 1)

- 3 aya 1000 km
 - 2 aya 2000 km
 - hər aya 3000 km
 - 4 aya 4000 km
 - 6 aya 3000 km
-

Sual: Gömrük nəzarətində malların işlənməsi müddətinin son həddidir (ay) (Çəki: 1)

- 4
 - 2
 - 6
 - 3
 - 1
-

Sual: Reeksportdur (Çəki: 1)

- il ərzində malların təkrar aparılması
 - il ərzində malların təkrar gətirilməsi
 - xaricdə istehsal olunmuş malların emal olunmadan sərhəddən keçirilməsi
 - il ərzində xaricdə istehsal olunmuş məhsulların gətirilməsi rejimi
 - sərt gömrük rejimi
-

Sual: Gömrük anbarlarında mallar gömrük nəzarəti altında bir ildən az və ən çoxu ... il saxlanıla bilər (Çəki: 1)

- 5
- 4
- 3
- 2
- 6

Sual: Vaxt keçdikdə malların sahibləri gömrük ödənişi etməli və malları gömrük orqanı tərəfindən rəsmiləşdirməlidir (Çəki: 1)

- 4 ay
- 3 ay
- 2 ay
- 5 ay
- 1 ay

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Riskin xarakterik xüsusiyyətləri: (Çəki: 1)

- konkretlik
- gözlənilməzlik
- inamsızlıq
- uğurun gözlənilməsi
- qeyri-müəyyənlik

Sual: Riskin azaldılmasının əsas vasitəsi (Çəki: 1)

- layihənin işlənməsinə səriştəli tərəfdaşların və məsləhətçilərin cəlb edilməsi
- yarana biləcək problemin dərinədən öyrənilməsi
- bazar konyukturunun inkişaf meyillərini proqnozlaşdırmaq, hər hansı mal və xidmətlərə tələbi müəyyən etmək
- layihə iştirakçıları arasında riski bölmək
- gəlirin artması

Sual: Risklər əsas növlərə bölünür: (Çəki: 1)

- investisiya
- kommersiya
- maliyyə (kredit)
- bazar
- istehsal

Sual: Riskin sığortalanmasından asılı olaraq icra olunan layihələrin həyata keçirilməsində riskin tipləri vardır (Çəki: 1)

- 6
- 5

- 3
 - 4
 - 2
-

Sual: Özünü sığortalama o halda məqsədyönlüdür ki (Çəki: 1)

- sığorta olunan əmlak biznesin ümumi göstəricilərində nəzərə çarpacaq dərəcədə deyil
 - itkinin baş vermə ehtimalı həddən artıq azdır
 - firma böyük həcmdə eyni tipli əmlaka malikdir
 - sığorta olunan əmlak biznesin ümumi göstəricilərində nəzərə çarpacaq dərəcədə deyil, itkinin baş vermə ehtimalı həddən artıq azdır, firma böyük həcmdə eyni tipli əmlaka malikdir
 - itgilər qorunur
-

Sual: Sahibkarlıq və kommersiya riskinin əhəmiyyətli dərəcədə azaldılmasının üsuludur (Çəki: 1)

- biznes – planın dəqiq işlənməsi
 - proqnozlaşdırma
 - biznes – planın dəqiq işlənməsi, proqnozlaşdırma
 - biznes – planın təsdiq olunması
 - biznes planının hazırlanması
-

Sual: Qərar qəbul edilərkən riskin olmaması üçün sahibkar və kommersant nəzərə almalıdır (Çəki: 1)

- obyektiv amilləri
 - subyektiv amilləri
 - obyektiv amilləri, subyektiv amilləri
 - sosial amilləri
 - xüsusi amilləri
-

Sual: Qərar qəbul edən şəxs riskdən qorunmaq üçün fərdi xüsusiyyətlərə malik olmalıdır (Çəki: 1)

- sərbəstlik
 - həyəcanın səviyyəsi
 - aqressivlik
 - eqoizm
 - düşüncə tərzinin orijinal olması
-

Sual: Risklə bağlı olan bəzi hallar: (Çəki: 1)

- sığortalanmaq
 - avantürizm
 - sığortalanmaq, avantürizm
 - yalnız sığortalanmaq
 - əzmkarlıq
-

Sual: Sığortalanarkən riskin səviyyəsi (Çəki: 1)

- artır
 - maksimum həddə çatır
 - sifıra bərabərdir
 - tədricən artır
 - minimum olur
-

Sual: Məsələnin optimal həlli üçün olmalıdır (Çəki: 1)

- satış şərtlərini razılaşdırmaq
- növbəti iş üçün əlverişli və gərəkli olmaq
- riskin aşağı həddini təmin etmək
- layihənin nəticələrinin əldə olunmasını təmin etmək
- istehsal şərtlərini razılaşdırmaq


Sual: Sığortanın ən çox işlənən növləri: (Çəki: 1)

- əmlakın və bədbəxt hadisələrdən sığortalanma
- yanğından sığorta
- tikintidə işçilərin sığortalanması
- kommersiya və təsərrüfat risklərindən sığortalanma
- avtomobil sığortası

Sual: Risklərə nəzarət firmaları: (Çəki: 1)

- Riski sığortalamaq
- itkilərin qarşısını almaq
- itkiləri minimuma endirmək
- risk haqqında xəbər vermək
- riskdən qaçmaq

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Reklam agentliklərinin seçilməsi meyarları (Çəki: 1)

- satış konsepsiyası
- marketinq konsepsiyası
- işçi qüvvəsinin peşəkarlıq səviyyəsi
- integrativ əlaqələr
- inkişaf, təcrübə

Sual: Maliyyələşmə mənbələrinə görə reklamın təsnifatı (Çəki: 1)

- ümummilli, yerli, kooperativ
- yerli, müştərək
- kooperativ
- üfqi və şaquli
- şaquli

Sual: Reklamın informasiya vasitələrinə hansılar aiddir? (Çəki: 1)

- internet
- birbaşa poçtla göndərmə
- radio, jurnal

- jurnal
 - qəzet, TV
-

Sual: «Reklam» sözü hansı dildə yaranmışdır? (Çəki: 1)

- yunan
 - rus
 - latın
 - alman
 - italyan
-

Sual: Çoxları belə hesab edir ki, reklam... (Çəki: 1)

- yalnız biznesdir
 - yalnız incəsənətdir
 - öz növbəsində həm biznes, həm də incəsənətdir
 - yaradıcılıq işidir
 - ticarətin bir növüdür
-

Sual: Reklamın təsiri nəticəsində bazar... (Çəki: 1)

- daha aydın olur
 - müxtəlif zövqlü insanlar üçün əlverişli olur
 - pul gəlirləri müxtəlif olan alıcılar üçün əlverişli olur
 - eyni zövqlü və eyni imkanlı alıcılar üçün əlverişsiz olur
 - qorunur
-

Sual: Müasir dövrdə reklam fəaliyyətinin fəallaşması və yüksəlməsi üçün əsas tədbirlər mərhələsidir (Çəki: 1)

- unifikasiya edilmiş işlərin hazırlanması
 - müasir reklam-qrafik məsələlərin, yüksək bədii işlərin hazırlanması
 - reklam məhsullarının hazırlanması üçün müəssisənin firma üslubunun yaradılması
 - marketing yanaşmanın tətbiqi
 - reklama daha çox ehtiyacı olan malların müəyyən edilməsi
-

Sual: Reklamçıların əsas funksiyasıdır: (Çəki: 1)

- informasiyanın reklam agentliyinə verilməsi
 - seçilmiş obyektin reklam edilməsi xüsusiyyətlərinin müəyyən edilməsi
 - reklam xərclərinin planlaşdırılması
 - ilkin materialların hazırlanması
 - reklam obyektinin müəyyən edilməsi
-

Sual: Reklam agentliyi əsas funksiyaları yerinə yetirməyi öz üzərinə götürür (Çəki: 1)

- hesabatların tərtibatı
 - sifarişlərin reklam verənlərdən qəbul edilib reklam məhsulunun hazırlanması
 - hesabatların hazırlanması
 - tipografiya, studiya, reklam kombinatları, ştatdankənar mütəxəssislərlə əməkdaşlıq
 - KİV-lə əlaqələrin qurulması
-

Sual: ABŞ-da televiziya reklamının 1 dəqiqəsi təqribən min dollardır (Çəki: 1)

- ABŞ-da televiziya reklamının 1 dəqiqəsi təqribən min dollardır
- 150

- 100
 - 50
 - 40
-


Sual: Rusiyada mərkəzi televiziyada reklamın 1 dəqiqəsi təqribən min dollar civarındadır (Çəki: 1)

- 1-20
 - 2-30
 - 6-35
 - 3-40
 - 4-45
-

Sual: İnformasiyanın qəbulundan asılı olaraq müxtəlif mənbələr mövcuddur: (Çəki: 1)

- əmr
 - normativ
 - analitik
 - köməkçi
 - statistik
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Audit xidmətlərinin növləri: (Çəki: 1)

- smetanın tərtibi
 - [mühasibat-maliyyə hesabatının tərtibi
 - mövcud uçot sisteminin təkmilləşdirilməsi
 - məsləhət xidməti, mühasibat heyətinin öyrədilməsi
 - uçotun aparılması
-

Sual: Auditin növləri: (Çəki: 1)

- pul sənədlərinin auditi
 - əsas vəsaitlər, qeyri-maddi aktivlər və istehsal ehtiyatlarının auditi
 - istehsal müəssisələri və hazır məhsul satışının auditi
 - pul məsrəflərinin auditi
 - təsis sənədlərinin, nizamnamə kapitalının uçotunun auditi
-

Sual: Auditorun başlıca məqsədi: (Çəki: 1)

- auditasiya olunan obyekt haqqında real və dəqiq məlumatlar əldə etmək
 - müəssisələrin fəaliyyətinə maliyyə nəzarəti aparmaq
 - müəssisənin ümumi fəaliyyətinə nəzarət etmək
 - hesablama aparmaq
 - maliyyə nəticələrinin uçotunu aparmaq
-

Sual: Əsas audit növləri hansılardır? (Çəki: 1)

- xarici, daxili, transmilli, məcburi, təşəbbüskar
 - daxili, transmilli
 - məcburi
 - transmilli
 - daxili
-

Sual: Fəaliyyət xarakterinə görə auditor firmalarının hansı növləri var? (Çəki: 1)

- universal, ixtisaslaşmış
 - daxili, xarici
 - məcburi, universal
 - təşəbbüskar, daxili
 - daxili
-

Sual: Auditorun etik normalarına hansı xüsusiyyətlər aiddir? (Çəki: 1)

- subyektivlik
 - xoşməramlılıq
 - obyektivlik
 - prinsiplilik
 - səriştəlilik
-

Sual: Qədim Çin yazılarında göstərilir ki, eramızdan ... il əvvəl baş audit vəzifələri fəaliyyət göstərmişdir (Çəki: 1)

- 900
 - 800
 - 700
 - 600
 - 500
-

Sual: ... ildən başlayaraq Çində dövlət nəzarəti yaradılmışdır (Çəki: 1)

- 1941
 - 1948
 - 1949
 - 1950
 - 1960
-

Sual: Eramızdan ... əsr əvvəl Roma bank işçiləri nəzarət orqanlarını yaratmışdır (Çəki: 1)

- 5
 - 4
 - 3
 - 6
 - 7
-


Sual: Bizim eranın ... əsrində ikili mühasibat yazıları meydana gəlmişdir (Çəki: 1)

- 10
- 11
- 14
- 16
- 15

Sual: Ümumdünya bankı ... ildə Ali Audit təşkilatı «Maliyyə hesabatları, audit və uçot üzrə rəhbərlik» müəssisəsinin təsis etmişdir (Çəki: 1)

- 1991
- 1992
- 1995
- 1996
- 1997

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Konsaltinq təşkilatlarının əsas funksiyaları: (Çəki: 1)

- marketing
- innovasiyanın idarə edilməsi
- məhsulların rəqabətə davamlılığı
- reklamın qiymətləndirilməsi
- menecment

Sual: Konsaltinqin növləri hansılardır? (Çəki: 1)

- injiniring
- proses
- öyrədici
- ekspert
- tədris

Sual: Konsaltinq xidməti növləri hansılar? (Çəki: 1)

- informasiya texnologiyası
- maliyyə işləri üzrə idarəetmə
- kadrların idarə edilməsi
- istehsal texnologiyası
- ümumi idarəetmə

Sual: Konsaltinq fəaliyyətinin həyata keçirilməsi mexanizmi (Çəki: 1)

- gəlirlilik
- fəaliyyətin planlaşdırılması
- tətbiq
- nəticə
- hazırlıq

Sual: İlk dəfə idarəetmə üzrə ixtisaslaşdırılmış konsaltinq şirkəti ... əsrdə yaradılmışdır (Çəki: 1)

- XVI
- XVII

- XIX
 - XVIII
 - XIV
-

Sual: Konsaltinq nədir? (Çəki: 1)

- elm
 - incəsənət
 - elm və incəsənət
 - yalnız elm
 - yalnız incəsənət
-

Sual: Təcrübədə məsləhətçidir (Çəki: 1)

- yalnız xarici məsləhətçi
 - yalnız daxili məsləhətçi
 - daxili və xarici məsləhətçilər
 - xüsusi məsləhətçi
 - ekspert məsləhətçi
-

Sual: Avropada məlumat-göstərici məsləhətçilər 8 əsas qrup üzrə ... növdə xidmət göstərir (Çəki: 1)

- 90
 - 60
 - 84
 - 70
 - 40
-

Sual: Təcrübədə son illər yeni konsaltinq xidməti növləri yaranmışdır (Çəki: 1)

- sosial monitorinqdə
 - müasir texnologiyaların işlənməsi və tətbiqi sahəsində
 - iqtisadi monitorinqdə
 - yeni kommunikasiyaların işlənməsində
 - injiniring sahəsində
-

Sual: Mütəxəssis-məsləhətçi funksiyasının yerinə yetirilməsi çərçivəsində yeni işlər görülür (Çəki: 1)

- eksperiment
 - konkret variantların tapılması üzrə diaqnostik işlər
 - təcrübə sahəsində vərdişlərin bölüşdürülməsi
 - konkret tapşırıqların bütün aspektlər üzrə düzgün qoyulması
 - maddi problemlər üzrə məsələlərlə tanışlıq
-

Sual: Müştəri vəziyyətdən asılı olaraq məsləhətçidən xahiş edə bilər (Çəki: 1)

- vəziyyətin düzəldilməsi
 - hazırkı vəziyyətin dəyişdirilməsi
 - tamamilə yeni vəziyyətin yaradılması
 - kreditin alınmasına təsir
 - vəziyyətin düzəldilməsi, hazırkı vəziyyətin dəyişdirilməsi, tamamilə yeni vəziyyətin yaradılması
-


Sual: Tapşırığın təkmilləşdirilməsinə aiddir: (Çəki: 1)

- yalnız təsərrüfat fəaliyyəti üçün idarəetmə elementləri
- yalnız istehsal nəzarət üçün elementlər
- idarəetmə elementləri, təsərrüfat fəaliyyətinin təhlili metodları, xərclərin səviyyəsinə nəzarət və mühasibat uçotunun təşkili
- inzibati metodlar
- demokratik

Sual: Potensial çətinliklərin yarandığı hallarda məsləhətçi uğurlu kompaniyalara müraciət edə bilər (Çəki: 1)

- servis xidmətləri üçün
- müştəri üçün yeni xidmətlərin keyfiyyətinin artırılması üçün
- insanların motivasiyasında eksperimentlərin aparılması üçün
- xarici tərəfdaşlarla birgə müəssisələrin yaradılmasında
- biznesin yeni fəaliyyət sahələrinin tapılması üçün

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Azad iqtisadi zonaların yaradılmasının məqsədi: (Çəki: 1)

- xüsusi fəaliyyət göstərən sahələri yaratmaq
- gömrük nəzarətini sadələşdirmək
- ölkədə xüsusi rejim yaratmaq
- struktur islahatları aparmaq
- ölkədə iqtisadi mühiti formalaşdırmaq

Sual: Azad iqtisadi zonalar ... əsrin ikinci yarısından başlayaraq beynəlxalq iqtisadi münasibətlərin ayrılmaz hissəsinə çevrilmişdir (Çəki: 1)

- X
- XIX
- XX
- XVIII
- XII

Sual: Kvota konvensiyasına görə azad iqtisadi zonalar ... ildən sonra bir çox ölkələrdə geniş inkişaf etməyə başlamışdır (Çəki: 1)

- 1898
- 1989
- 1973
- 1981
- 1975

Sual: Azad iqtisadi zonaların yaradılmasında əsas şərtidir: (Çəki: 1)

- mütərəqqi metodlar
 - texnologiyalar
 - sənayenin müasirləşməsi
 - işçi qüvvəsinin ixtisaslaşmasının yüksəlməsi
 - xarici kapitalın cəlb edilməsi
-

Sual: Azad iqtisadi zonalar yaradılarkən ... məsələ həll olunmalıdır (Çəki: 1)

- 5
 - 4
 - 3
 - 6
 - 2
-

Sual: Azad iqtisadi zonaların yaradılmasında qarşıda duran əsas məsələdir (Çəki: 1)

- məşğulluğun artması
 - yeni təsərrüfatçılıq metodlarının yaradılması
 - idxal-ixrac əməliyyatlarının stimullaşdırılması
 - məşğulluğun artması, yeni təsərrüfatçılıq metodlarının yaradılması, idxal-ixrac əməliyyatlarının stimullaşdırılması
 - ixrac əməliyyatlarının stimullaşdırılması
-

Sual: Azad iqtisadi zonaların yaradılmasında ... əsrdən başlayaraq sərbəst gömrük zonaları fəaliyyətə başlamışdır (Çəki: 1)

- 15-16
 - 16-17
 - 17-18
 - 18-19
 - 14-15
-

Sual: Azad iqtisadi zonaların təşkilati-funksional quruluşu (Çəki: 1)

- yekcins
 - kifayət qədər yekcins
 - kifayət qədər fərqli
 - sahibkarlar tərəfindən yaradılır
 -) direktorlar şurası təsdiq edir
-

Sual: Sərbəst gömrük zonaları bu ölkələrdə daha çox inkişaf etmişdir (Çəki: 1)

- inkişaf etməkdə olan ölkələrdə
 - şimal ölkələrində
 - sənayecə inkişaf etmiş ölkələrdə
 - Afrika ölkələrində
 - Asiya ölkələrində
-

Sual: Azad iqtisadi zonaların təsnifləşdirilməsində mərkəzi yer tutur (Çəki: 1)

- kənd təsərrüfatı
 - nəqliyyat
 - sənaye emalı zonaları
 - tikinti zonaları
 - elmi-tədqiqat işləri
-

Sual: Azad ticarət zonalar bu ölkədə daha çox geniş inkişaf etmişdir (Çəki: 1)

- Fransa
 - Almaniya
 - ABŞ
 - Rusiya
 - Azərbaycan
-

Sual: Texnoparklar daha çox yaradılmışdır (Çəki: 1)

- Almaniya və Avstriyada
 - ABŞ, Yaponiya və Rusiyada
 - ABŞ, Yaponiya və Çində
 - Çin və Türkiyədə
 - Azərbaycanda
-

Sual: XX əsrin 80-ci illərindən başlayaraq elmi parkların yaradılmasına başlanmışdır (Çəki: 1)

- Almaniya və Avstriya
 - Koreya və Yaponiya
 - Hindistan, Malaziya, Tailand və s.
 - Çin və Türkiyə
 - Azərbaycanda
-

Sual: XX əsrin 90-cı illərində dünyada ... mindən artıq elmi parklar fəaliyyətdə olmuşdur (Çəki: 1)

- 5
 - 3
 - 7
 - 2
 - 1
-

Sual: Hazırkı dövrdə dünyada ... offşor mərkəzləri fəaliyyət göstərir (Çəki: 1)

- 200
 - 100
 - 300
 - 150
 - 250
-

Sual: Offşor mərkəzlərinin arasında maliyyə limanlarının sayı təqribən ... (Çəki: 1)

- 80
 - 75
 - 70
 - 60
 - 50
-

Sual: Qaydaya görə offşor biznesi mərkəzləşdirir (Çəki: 1)

- trust fəaliyyətində bütün ixrac əməliyyatlarında konsaltinq xidmətlərini
- dəniz gəmiçiliyini
- daşınmaz əmlakla əməliyyatlarını
- trust fəaliyyətində bütün idxal əməliyyatlarında konsaltinq xidmətlərini
- bank və sığorta işlərini

Sual: Offşor zonalarının fəaliyyətini mütəxəssislər qiymətləndirir (Çəki: 1)

- birmənalı
 - müsbət
 - müxtəlif fikirlər mövcuddur
 - ikili
 - kafi
-

Sual: Güzəştlər əsasən ... qruplara bölünür (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

